

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Ilham Aliyev*

# SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 136 (5367) 2 avqust 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Azərbaycanda yürüdülən uğurlu sosial siyasət davamlı xarakter alıb

*İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi  
üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin  
apardığı siyasətin mühüm prinsiplərindəndir*



Səh 4

Soçi görüşü: Moskva vacib  
məsələləri Bakı ilə  
müzakirə edir



8

Musa Quliyev: "Əhalinin sosial  
müdafiəsinin gücləndirilməsi  
istiqamətində böyük işlər  
görülüb"



3

Bakıda "Dəniz kuboku-2017"  
beynəlxalq yarışlarının  
təntənəli açılış mərasimi  
keçirilib



6

Filip Kirkorov: "Azərbaycan  
öz arxitekturası, koloriti ilə  
məni heyran edir"



5

Əbülfəs Qarayev:  
"Azərbaycanda turistlərin  
təhlükəsizliyi dövlət orqanları  
tərəfindən təmin olunur"



7

Naxçıvan şəhərində əsas  
kapitala 377 milyon  
manatdan çox investisiya  
yönəldilib



9

3

Malekə Abbaszadə:  
"Ötən illə müqayisədə  
bu il plan yerlərinin  
sayı iki faiz artıb"



13

Ayk Martirosyan:  
"Azərbaycan  
mühəribəyə yaxşı  
hazırlaşır"



16

2024-cü il Yay  
Olimpiya Oyunları  
Parisdə keçiriləcək



# Vətəndaşların sosial problemlərinin həlli dövlətin prioritetidir

*Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə sosial məsələlərin həlli ilə bağlı çoxsaylı dövlət proqramları işlənib hazırlanıb və hazırda həmin proqramlar üzrə böyük layihələr həyata keçirilir. Təkcə "Regionların sosial-iqtisadi inkişafına dair" 3 Dövlət Proqramı çərçivəsində son 14 ildə işsizlik və yoxsulluq 5 faizə enib, ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1,5 milyondan artıq yeni iş yeri açılıb. Bu proqramlar çərçivəsində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı tikilib və ya əsaslı təmir edilib.*

**I**nsanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması üçün yeni iş yerlərinin yaradılması, davamlı və keyfiyyətli tibbi xidmət, təhsil və idman, aztəminatlı ailələrə dövlət qayğısının gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyaset strategiyasının ən mühüm tərkib hissələridir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə sosial məsələlərin həlli ilə bağlı çoxsaylı dövlət proqramları işlənib hazırlanıb və hazırda həmin proqramlar üzrə böyük layihələr həyata keçirilir. Təkcə "Regionların sosial-iqtisadi inkişafına dair" 3 Dövlət Proqramı çərçivəsində son 14 ildə işsizlik və yoxsulluq 5 faizə enib, ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1,5 milyondan artıq yeni iş yeri açılıb. Bu proqramlar çərçivəsində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı tikilib və ya əsaslı təmir edilib.

Prezident İlham Əliyevin sosial siyaset strategiyasında qəçqin və məcburi köçkünlerin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi, müharibə veteranları və əllilərin sosial müdafiəsinin gücləndirilməsi xüsusi önem daşıyır. Belə ki, son 14 ildə məcburi köçkünler üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müa-



sir mənzillərle təmin olunub. Məhz bu tədbirlərin nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı yurd-yuvasından zorla qovularaq çadır şəhərciklərində məskunlaşmış bütün məcburi köçkünler onlar üçün yeni salınmış qəsəbələrə köçürülüb və Azərbaycanda məcburi köçkünlerin məskunlaşdırılaları bütün çadır şəhərcikləri ləğv olunub.

Hazırda Bakıda və regionlarda məskunlaşan məcburi köçkünlerin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının yeni mərhələsinə start verilib. Belə ki, paytaxtdakı tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlerin yeni salınmış qəsəbələrə kö-

çürülməsindən sonra bu proses regionlara doğru genişlənməkdədir. Bu ilin əvvəlindən Tərtər rayonunun Şıxarx, habelə, Abşeron rayonunun Masazır və Sabunçu rayonunun Ramana qəsəbələrində məcburi köçkünler üçün yeni binaların inşasına başlanıb. Həzirdə adları çəkilən kənd və qəsəbələrdə məcburi köçkünler üçün yeni binaların tikintisi başa çatmaq üzərədir.

Prezidentin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlerin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən, hazırda

Tərtər rayonunda 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədile böyük bir şəhərcik salınır. Bütün zəruri sosial-tekniki infrastruktur obyektləri ilə birləşdə salınan yaşayış mehəlləsində 34 ədəd dördmərtəbəli bina tikilir. Burada həm də 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub, icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa ediləcək. Qaz, su, elektrik enerjisi, müasir istilik sistemi ilə tam təchiz olunacaq yeni şəhərciyin bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemləri də yaxın vaxtlarda öz həllini tapaçq, ilk növbədə, ən ağır vəziyyətdə yaşayış dörd min köçkün ailəsi yeni evləre köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək. Bu məqsədə hazırda Masazır qəsəbəsində məcburi köçkünler üçün salınmış mehəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli bina inşa olunur. Artıq Masazırda inşa edilən 3 ədəd beşmərtəbəli binada tikinti işləri başa çatıb.

Prezident İlham Əliyevin rehbərliyi ilə ölkədə həyata keçirilən sosial proqramlar arasında vətəndaşlar üçün güzəştli mənzilərin tikintisi də xüsusi önem daşıyır. Məhz

dövlət başçısının şəxsi təşəbbüsü ilə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyətə başladıqdan sonra Bakının köhne, istifadə müddəti bitmiş binaların yerində müasir mənzillərin inşasına başlanıb. Artıq sosial evlərə sahib olmaq istəyənlər bu məqsəd üçün elektron qaydada müraciət edə bilərlər. Təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib ola biləcəklər. Bunlar şəhid ailəsinin üzvü (əri, arvadı, övladları), milli qəhrəman (özü, əri, arvadı, övladları), məcburi köçkün və ya ona berabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda xidmət edən, o cümlədən, dövlət qulluğundan xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtehsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyesi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır. Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda xidmət edən şəxs, ən azı 3 il hərbi xidmədə olan (müddətli həqiqi hərbi xidmədə olan hərbi qulluqçularдан başqa), həmçinin, ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlanıa biləcəklər.

Bir sözü, Prezident İlham Əliyevin rehbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi, siyasi və mədəni islahatların mərkəzində Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, əhalinin daha yaxşı yaşayışının təmin edilməsi dayanır. Bütün görülen işlər isə bunun əyani sübutudur.

"Səs" Analitik Qrupu

## Musa Quliyev: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülüb"

**A**zərbaycan sosial dövlətdir. Sosial dövlətin ilk xüsusiyəti ondan ibarətdir ki, dövlətin vətəndaşlarının bütün sosial qayğılarını dövlət öz üzərinə götürür və ədalətli şəkildə həll edir. Azərbaycan Prezidentinin daxili siyasetində sosial siyaset ən ənənəvi yerlərdən birini tutur". Bunu SIA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət bütçesinin ən azı üçdə biri həmisi sosial xərcələr yənlər: "Bu o deməkdir ki, Azərbaycanda sosial müdafiə dövlətin ən prioritet istiqamətlərindən biridir. Son illerde cənab Prezidentin rəhbərliyi altında Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Hətta deyərdim ki, tarixdə görülməyen işlər görülüb. Son 14 ildə Azərbaycanda 1 milyon 600 minə yaxın yeni iş yerləri açılmışdır ki, bunlardan da 1 milyon 200 mini daimi iş yerləridir. Bunun hesabına Azərbaycanda meşğulluq siyaseti olunduqca güclənmiş və əhalinin qeyri məşğul hissəsi xeyli azalıb. Yəni işsizlərin sayı azalmışdır. Eyni zamanda 2001-ci ildən bu yana aparılan uzaqqrəvət və doğru siyaset neticəsində Azərbaycanda yoxsulluq həddi 49 faizdən 5 faizə qədər enib. Həc da təsadüfi deyil ki, BMT-nin yoxsulluqla bağlı sənədlərində Azərbaycan yoxsulluqla ən uğurla mübarizə aparan ölkələrdən biri kimi qeyd olunub. Azərbaycanda son 14 ildə 3 mindən çox məktəb tikilib və ya xud da əsaslı şəkildə təmir olunaraq şagirdlərin istifadəsinə verilib. 600-e qədər poliklinika, sehiyyə müəssisələri, xəstəxanalar, diaqnostika mərkəzləri tikilib və əsaslı şəkildə təmir olunub.

Eyni zamanda Azərbaycanda ictbari tibbi siyortanın pilotsuz layihə şəklində tətbiqinə başlanılıb. Yevlaxda, Mingəçevir rayonlarında pilot layihələr uğurla davam edir. Gələn ildən daha geniş şəkildə ölkəmizdə icbari tibbi siyorta tətbiq olunacaq ki, bu da əhalinin tibbi xidmətlərə əl çatanlığını daha da yaxşılaşdıracaq. Bununla belə ölkədə 11 min kilometrdən çox yollar çəkilib. Yollar ən yüksək səviyyədə bütün standartlara cavab verir. Bu yollar tək magistral xarakterli yollar deyil, eyni zamanda rayonlararası və kəndlərərə olmasından da diqqəti cəlb edir. Onlarla bəlkə də yüzlərlə parklar salınıb, mədəniyyət obyektləri tikilib, idman olimpiya kompleksləri tikilib ki, bu da əhalinin sosial rifahını gücləndirən addımlardandır.

Eləcə də əməkhaqları, pensiyalar, müavinətlər ilə bəllər artırılır. Ünvanlı sosial yardım proqramları uğurla həyata keçirilir. İş axtaran vətəndaşların iş tapmadığı müddətde dövlət tərəfindən məşğulluq müavinətləri verilir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə olunduqca böyük diqqət yetirilir. 3 milyon 200 min kvadrat metr indiyədək mənzillər tikilərək onların istifadəsinə verilib. Bundan başqa təhsil proqramları həyata keçirilir ki, bu təhsil proqramları istər ölkə daxilində, istər ölkədən xaricdə Azərbaycan gənclərinin layiqli dövlət vəsaiti hesabına təhsil almasını təmin edir".

## Lü Meyi: Azərbaycan nadir multikulturalizm modeli ilə ehtirama layıqdir



**A**zərbaycan Dillər Universitetinin (ADU) nezdində fealiyyət göstəren Konfutsi İnstitutunun əməkdaşları ilə "Mədəniyyətlərərəsi dialoq" diñi və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya" adlı V beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçı, Çin Xalq Respublikasının xüsusi statuslu bölgəsi Honkonqdan olan Lü Meyi arasında görüş keçirilib. Universitetdən AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ADU-da çinşünaslıq ixtisası üzrə təhsilin inkişafı, Çinin "Bir kəmər, bir yol" global layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə qonaqə etrafı məlumat verib. R. Abbasov əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasetinin ölkəmizi dünyada multikultural mərkəzlərdən biri kimi tanıldığı diqqətə çatdırıb. Lü Meyi qeyd edib ki, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən ideoloji prosesləri anlamaqdə Azərbaycanın təcrübəsi gənclərə kömək edir.

## Ölkəmizə gələn əcnəbilərin nağdsız ödənişlərinin hacmi 93 faiz artıb

**S**on dövrlər qeyri-neft sektorunun inkişafı çərçivəsində turizmə yönəlmüş məqsədyönlü tədbirlər neticəsində bu sahənin intensiv inkişafı üçün geniş imkanlar yaranıb. Təsadüfi deyil ki, Azərbaycana gələn əcnəbilərin sayıda və uyğun olaraq onların nağdsız ödənişlərinin hecmində artım müşahidə olunur.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93 faiz artaraq 507 milyon 450 min 635 manat təşkil edib. Bu göstərici 2016-ci ilin birinci yarısında 263 milyon 427 min 544 manat, il ərzində isə 602 milyon 288 min 119 manat olub. Məlumat üçün bildirək ki, qeyd olunan vəsaiti ölkəmizə gələn əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə həyata keçirdiyi ödənişlər teşkil edir, onların səfərdən qabaq və ölkə daxilində nağd ödənişləri bu məbleğə daxil deyil.

Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən, Azərbaycan üzrə 2016-ci ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub.



## İsrail səfiri: "Haaretz" qəzeti adından yayılan məqalə tamamilə saxtadır

İsrailin Azərbaycandakı səfiri Dan Stav "Haaretz" qəzətinin saytında ölkəmizle bağlı yayılan yazı ilə əlaqədar açıklama verib. AZƏRTAC xəber verir ki, səfir "Haaretz" qəzeti adından yayılan məqalənin birmənalı şəkildə və tamamilə saxta olduğunu bildirib. Dan Stav qeyd edib ki, İsrail mətbuatında bele bir məqalə dərc edilməyib. Turizm naziri Yarev Levin bu saxta məqalədə onun adından yayılan sözləri heç vaxt deməyib.



## Məleykə Abbaszadə: "Ötən illə müqayisədə bu il plan yerlərinin sayı iki faiz artıb"



**B**u il ali məktəblər üçün 42 min 806 vəkant yer təqdim olunub. Ötən illə müqayisədə bu il plan yerlərinin sayı iki faiz artıb. Hətta ola bilər ki, müəyyən yerlər boş qalsın. AZƏRTAC xəber verir ki, bunu Dövlət İmahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, I qrupda bu göstəriçi bir faiz, II qrupda beş faiz artıb, III qrupda demək olar ki, eyni qalib, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən səkkiz faiz artıb müşahidə olunub. DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan sonra xüsusi program təminatı vasitesilə yerləşdirilmə aparılacaq. O deyib: "Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan sonra boş qalan yerlər elan ediləcək. Bu da avqustun 15-dən sonra olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-dək həyata keçirilməsini nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra avqustun 20-dən 30-dək ali məktəblərə qeydiyyat aparılacaq. Birinci mərhələnin qeydiyyatı avqustun 15-dən 25-dək aparılacaq reallaşdırılacaq".

## Silahlı Qüvvələrə Yardım Fonduna 84 milyon manatdan çox vəsait yığılıb

**A**zərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il avqustun 1-dek 84.044.509,72 manat, 212.873,88 ABŞ dolları, 8036 avro ve 5000 rubl vəsait yığılıb. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin metbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmə məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fealiyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxiləlmələrdir. Fondun esas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrinin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.



## Azərbaycan üzrə 2016-ci ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub

**S**on dövrlər qeyri-neft sektorunun inkişafı çərçivəsində turizmə yönəlmüş məqsədyönlü tədbirlər neticəsində bu sahənin intensiv inkişafı üçün geniş imkanlar yaranıb. SIA-nın məlumatına görə, həyata keçirilən tədbirlər neticəsində ölkəmizdə turizmin müxtəlif növləri inkişaf etmiş, həmçinin Azərbaycana gələn əcnəbilərin sayıda və uyğun olaraq onların nağdsız ödənişlərinin hecmində artım müşahidə olunub. Mərkəzi Bankın məlumatına əsasən, 2017-ci ilin ilk altı ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93% artaraq 507 450 635 manat təşkil edib. Qeyd edirik ki, 2016-ci ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93% artaraq 507 450 635 manat təşkil edib. Qeyd edirik ki, 2016-ci ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 263 427 544 manat, il ərzində isə 602 288 119 manat olub.

## Səfir Məhəmməd Adil Embarş: Mərakeşlə Azərbaycan arasında mükəmməl münasibətlər var



**M**ərakeşlə Azərbaycan arasında mükəmməl münasibətlər var. Ölkələrimiz bir çox məsələlərdə bir-birini dəstəkləyir. Biz BMT-nin Təhlükəsizlik Şurasında birlikdə işləmişik. Mərakeş və Azərbaycan hər ikisi 2012-2013-cü illərde BMT Təhlükəsizlik Şurasının üzvü olub. Biz şadıq ki, Azərbaycan Mərakeşin Böyük Səhra məsələsində mövqeyini dəstəkləyir. Mərakeşin Dağılıq Qarabağ mənaqışını ilə bağlı mövqeyi aydınlaşdırıb, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. AZƏRTAC xəber verir ki, bu fikirləri Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş deyib. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd edildiyini söyləyən səfir bir neçə aydan sonra iki ölkə arasında ikitərəfli əməkdaşlıq üzrə bir-bir komissiyanın növbəti iclasının keçiriləcəyini, bu iclasda bir çox sahələrdə əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyini bildirib. O, əməkdaşlığın inkişafı üçün potensialın çox yaxşı olduğunu, hər iki ölkənin biznes dairələrinin əlaqələr qurmağa maraq göstərdiklərini vurğulayıb. "Biz əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyız. Bunun üçün çalışırıq. Düşünürəm ki, biz buna hazırlıq", - deyə səfir qeyd edib. Diplomat bir neçə aydan sonra Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfər edəcəyini və siyasi məsləhətləşmələrin keçiriləcəyini diqqətə çatdırıb.

# Azərbaycanda yürüdülən uğurlu sosial siyaset davamlı xarakter alıb

*İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir*

**A**zərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasetin həyata keçirilməsi, ilk növbədə, beş qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasetin əsas məqsədi Azərbaycanda sosial nümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyaseti dövlət siyasetinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurgulayıb ki, layiqli sosial siyaset qarşısındakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Demək olar ki, hər il vətəndaşların əmək-haqlarının, pensiyaçıların təqaüdlerinin, azterminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əllillərinə, eyni zamanda, sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərin artırılması da buna olan bariz sübutdur.

Ölkə rəhbəri İlham Əliyev tərəfindən irəli sürürlən bu təşəbbüs Onun sosial siyasetinin bir parçası kimi xarakterizə edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səcivvələndirilir

Misal üçün, bu illerdə gözlənilən daha bir proses artıq reallaşdırılıb. Belə ki, bundan sonra ölkədə aztəminatlı ailələr və gənclər daha güzəştli şərtlərlə mənzillərə sahib ola biləcəklər. Məlumat üçün onu da qeyd edək ki, bir müddət əvvəl sözügedən prosesi sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi də yaradılıb. Məhz bunun nəticəsidir ki, artıq güzəştli şərtlərlə mənzil almağın şərtləri də müəyyənlenmişdir, insanlar bundan faydalananmağa başlayıblar. Media işçilərinə, qaćqın və məcburi köçkünlərə də mənzillərin verilməsi prosesi bu siyasetin tərkib hissəsi olaraq yüksək dəyərləndirilir. O da təsadüfi deyil ki, ölkə rəhberi İlham Əliyev tərefindən irəli sürürlən bu təşəbbüs Onun sosial siyasetinin bir parçası kimi xarakterize edilir və dövlətin vətəndaşa diqqət və qayğısı kimi səciyyələndirilir.

da işsizliğin aradan kaldırılmasında müstesna rol oynayır. Bu, bir daha təsdiq edir ki Azərbaycanda sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməkə yanaşı, həmdə digər ölkələrə göstərilən örnəkdir. Dövlət başçımız xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edir və bütövlükdə, son iller ərzində çox ciddi sosial tedbirlərin reallaşdırılması da buna bariz sübutdur.

Daha bir önemli məqamı da xatırlatmadır  
yerinə düşürdi ki, hər il dövlət büdcəsinin  
büyük bir hissəsi, məhz sosial məsələlərə  
yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə  
məqbuldur. Bu, bir daha sübut edir ki, Azərbaycan  
baycan hökuməti əhalinin maddi rifah halı  
nın yaxşılaşdırılması və onların bütün sosial  
qayğılarla əhatə olunmaları üçün güclü məsələ  
liyyə imkanlarına və islahatları dərinləşdirir.  
Mək iradəsinə malikdir.

Bu siyaset, müasir dünya iqtisadiyyatı



nin tələblərinə müvafiq olmaqla, ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub-saxlanması, enerji, ərzaq və ekoloji tehlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözle, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi da iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasetin mühüm nticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan, zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcəməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafi üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektorun valyuta qətire biləcək strateji bölməvə cevri

lib. Şübhəsiz, süretli iqtisadi inkişaf və tənədaşların maddi rifah halının yaxşılaşdırılmasında yüksək olunur. Xüsusiələ də, yoxsulluq səviyyəsinin aşağı salınması və əhalinin məşğulluluğunun təmin olunması istiqamətində görülen fundamental tədbirlər bu istiqamət-də qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu siyasetin davamlı xarakter alması üçün, dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini, artıq indidən proqnozlaşdırmaq olar. Belə ki, hər bir azerbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasetin bəhrəsini qoracaq

*Rövsən NURƏDDİNOĞLU*

## Altı ayda istehlakçılara 121 milyon kubmetr su verilib

**2017-ci ilin altı ayında istehlakçılara 121 milyon kubmetr su verilib.** "Azersu" ASC-nin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, bu barədə ASC-də 2017-ci ilin birinci yarım ilinin yekunlarına ve qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyilib.

"Azersu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi 2017-ci ilin birinci yarısında da Azərbaycanda sabitlik və inkişaf təmin olunub, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tədbirlər və idman yarışlarına ev sahibliyi edib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2017-ci ilin yanvar-iyun aylarında sosial və infrastruktur layihələrinin icrası uğurla davam etdirilib.

"Azersu" ASC-nin sədri ilin ilk 6 ayında su təsərrüfatı sektorunda əlamətdar hadisələrin baş verdiyini diqqətə çatdırıb. Martın 14-18-də I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. "Azersu" ASC Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Kongresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsleri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görüllüb.

"2017-ci ilin yanvar-iyun aylarında içmeli su təchizati və kanalizasiya sektorunda müvhüm layihələr həyata keçirilib. 2017-ci ildə Saatlı şəhərinin su təchizati sistemlərinin yenidən qurulması işləri başa çatıb, Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Ötən dövrde Xirdalan şəhərinin içmeli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına başlanılıb, Gəncə və Şəki şəhərlərində şəbəkələrin tikintisi sürətləndirilib. Əhalinin içmeli su ilə teminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrası uğurla davam etdirilib. Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan ərazilərdə səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisine başlanılıb. Əkin sahələrinin suyu ilə teminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihe yekunlaşdırıb, Haçıqabul və Şamaxı rayonlarında ise işlər davam etdirili", - deyə Q.Hüseynov vurğulayıb.

ASC sədri bildirib ki, 2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 133 kilometr içmeli su, 145 kilometr kanalizasiya xələri, 3 su anbarı tikilib, 6 subartezian quyuşu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içmeli su ilə temin edilib, 110 min nəfər su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.

Sonra "Azersu" ASC-nin sədr müavini Seymour Seyidov, Texniki İstehsalat Departamenti reisi Aydin Abbasov, Müşteri Xidmətləri Departamenti reisi Əbülfəz Kərimzadə, "Birləşmiş Sukanal" MMC-nin direktoru Ramin Sadıqov, Pirallahı rayon Sukanal İdaresinin reisi Əli Kərimov hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

"Azersu" ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizati və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası davam etdiriləcək. Əlin sonuna dək 6 şəhərdə layihələrin icrasının yekunlaşması gözlənilir. Eyni zamanda, kəndlərin içmeli su təchizatının yaxşılaşdırılması, Bakı şəhərində səth sularının yığılma təhlükəsi olan ərazilərdə həyata keçirilən layihələrin başa çatdırılması nəzərdə tutulur.

ASC sədri iqtisadi səmərəliliyin artırılması, abunəcılərlə işin təkmilləşdirilməsi, müşətəri informasiya sisteminin əhatə dairesinin genişləndirilməsi, çoxmənzilli binaların zırzəmiliyində təmir-bərpa işlərinin aparılması, saygaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.

## Əhliman Əmiraslanov: İnanırıq ki, bu sistemin ölkədə tətbiqi uğurlu olacaq



**H**azırda səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də icbari tibbi siğortanın tətbiqi ilə bağlıdır". Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, görülən işlər icbari tibbi siğortanın tezliklə tətbiqinə xidmət edir. "Tibbi siğorta haqqında" qanunda da təkmilləşdirmələr aparılıb. Onun sözlərinə görə, icbari tibbi siğorta ilə bağlı sistemli tədbirlər həyata keçirilir, ölkədə yüksək standartlara cavab verən səhiyyə infrastrukturunu yaradılıb.

"Bu çox önemlidir. Son illər bütün ölkədə yeni tibb müəssisələri yaradılıb, lazımi avadanlıqlarla təmin olunub, onların maddi-texniki bazası gücləndirilib. İcbari tibbi siğortanın tətbiqi günümüzün ən aktual məsələlərindəndir. Bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Pilot layihə olaraq Mingəçevir və Yevlaxda bu sistem tətbiq olunur. İnanırıq ki, bu sistemin ölkədə tətbiqi uğurlu olacaq və səhiyyə sisteminə yeni keyfiyyət dəyişiklikləri gətirəcək"- deyə, komite sədri vurğulayıb.

## Nazir: Beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq Azərbaycan-Sudan əlaqələrinin inkişafına təkan verir

**X**arici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası və Sudan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətə sudanlı həmkarı İbrahim Qandura təbrik məktubu ünvanılayıb.

Nazirlikdən AZERTAC-a bildiriblər ki, nazir məktubda ötən 25 ilde istər ikitərəfli, istərsə de beynəlxalq təşkilatlar, xüsusile BMT və İOT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verdiyi bildirib. O, həmçinin BMT, İOT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü beynəlxalq təşkilatlar çərçivəsində pisləyən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Sudanın dəstəyinə görə minnədarlığı bildirib.

Nazir ölkələrimiz arasında mövcud dostluq münasibətlərinə söykənərək, birgə səyərlə ikitərəfli əməkdaşlığın Azərbaycanın və Sudanın çiçəklənməsi və hər iki xalqın rifahı naməne daha da inkişaf etdirilməsinə nail olunacağına əminliyini ifadə edib.



## Filip Kirkorov: "Azərbaycan öz arxitekturası, koloriti ilə məni heyran edir"



**A**zərbaycanı çox sevirəm. Bu ölkə çox gözəldir və insanları qonaqpərvərdir. Sizin ölkə öz arxitekturası, koloriti ilə məni heyran edir. Bura böyük məmənuniyyət hissi ilə yenidən gələcəyəm. AZERTAC xəbər verir ki, "Jara" festivalının iştirakçısı, Rusyanın Xalq Artisti Filip Kirkorov Azərbaycan barədə bu xoş təessüratlarını jurnalistlərə bölüşüb.

Festivalın yüksək səviyyədə keçdiyi bildirən Filip Kirkorov burada tanınmış estrada ulduzlarını, əsrarəngiz şounu, tamaşaçı sevgisini gördüyü vurğulayıb: "Bir daha təşkilatçılar dərin minnədarlığı bildirirəm. Bu, möhtəşəm, fərqli çalarlı musiqi bayramıdır. "Jara" hər kəsə dəniz qədər pozitiv emosiya və unudulmaz xatirələr bəxş etdi. Dostlamlı eyni səhnəni bölməyimə şərait yarandığı üçün çox şadam. Məni seven tamaşaçılarımi yenidən görmək unudulmaz hissələrdir. Növbəti "Jara" festivalını səbirsizliklə gözləyəcəyəm".

## Tədqiqatçı İlən Sialom: Cənubi Qafqazda sabitlik Dağılıq Qarabağ münaqışasının həllindən asılıdır

**F**ransanın "Alternatives-Economiques" portalında Avropa Proqnozlaşdırma və Tehlükəsizlik Institutunun tədqiqatçısı, geosiyasetçi İlən Sialomun Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqışası ilə bağlı müsahibəsi yayılıb.

Tədqiqatçı münaqışının tarixində danişaraq Azərbaycan torpaqlarının 25 ildir Ermənistan tərəfindən işğal olunduğunu bildirib. O, ötən ilin aprel ayında baş vermiş dörd günlük müharibə, eləcə də bu ilin iyul ayında Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən balaca Zəhranın və onun nənəsinin qətle yetirilməsi haqqında məlumat verib. Bildirib ki, ermənilərin bu təxribatı barədə Avropa Parlamentine müraciət olunub, erməni təcavüzü pislənilib və Ermənistan silahlıları tərəfindən mülki şəxslərin hədəfə alınmasının qəbul edilməz olduğu diqqətə çatdırılıb.

İlən Sialom Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının yaratdığı tehlikələr barədə də səhəbat açıb. O, stansiyanın köhne və tehlikəli vəziyyətdə olduğunu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin onun bağlanması məsləhət görünüyü bildirib.

Geosiyasetçi BMT Tehlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-sərtəsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsine baxmayaraq, rəsmi Yerevanın işğal siyasetini hələ də davam etdiridiyi vurğulayıb. Status-kvonun qəbul edilməz olduğunu bildirən İlən Sialom münaqışının sülh yolu ilə həllinə həvalə olunduğu ATƏT-in Minsk qrupunun fealiyyətinin heç bir nəticə vermədiyini diqqətə çatdırıb. O, Dağılıq Qarabağ münaqışasının həllinə diqqətin artırılmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, Cənubi Qafqazda sabitlik Dağılıq Qarabağ münaqışasının həllindən asılıdır.



Tədqiqatçı müsahibəsində Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədiyyinin irəli sürülməsi məsələsinə də toxunub. Bildirib ki, Bakının mədəniyyətlərə dialoqun təşviqində iştirakçı, eləcə də sülh mədəniyyətini müdafiə etmək iradəsi bu namizədiyyin tam mənasını eks etdirir. O, Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinə də diqqəti cəlb edib.

# Bakıda "Dəniz kuboku-2017" beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib

**A**vqustun 1-də Dənizkənarı Milli Parkda "Beynəlxalq Ordu Oyunları-2017" çərçivəsində Bakıda təşkil edilən "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib. AZERTAC xəbər verir ki, açılış mərasimində şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkredite olunmuş nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, yarışların simvolu olan qayıq mərkəzə getirilib. Sonra bayraqdarlar meydana daxil olub. "Azərbaycan fanfarası" ilə tədbirin başlığı elan edilib.

Yarışların hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Azərbaycan Respublikasının dövlət himni ifa edilib, dövlət



Azərbaycan yeni bir yarışa - möhtəşəm idman birinciliklərindən seçilməyən Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarına ev sahibliyi edir. Bu yarışların Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi möhtəşəm yarışların, dünya hərbçilərinin güleş, boks, futbol üzrə çempionatlarının ölkəmizdə keçirilməsi bunu bir daha təsdiqləyir və bu missiya bu gün də uğurla davam etdirilir. Bütün bunnular Azərbaycanın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı müvəffəqiyyətlərin nəticəsində mümkün olub.

Vurğulanır ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmə-



bayrağımız qaldırılıb. Sonra Beynəlxalq Ordu Oyunlarının və "Dəniz Kuboku-2017" yarışlarının bayraqları qaldırılıb.

Mərasimdə çıxış edən "Dəniz Kuboku-2017" beynəlxalq yarışları təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müvəvəni - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov bildirib ki, bu gün Bakıda III Beynəlxalq Ordu Oyunları çərçivəsində "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarına start verilir. Artıq bir neçə gündür ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər Flotiliyasının, İran İslam Respublikasının və Qazaxistan Respublikasının gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilecek "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarında iştirak etmək üçün ölkəmizə gelib.

Qeyd edilib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan "Xəzər-2015" müsabiqəsinin nəticələrinə görə Azərbaycan



Hərbi Dəniz Qüvvələrinin komandası 3-cü, "Xəzər-2016" müsabiqəsində isə 2-ci yerə layiq görürlüb və "Admiral-480" motorlu qayığı ile mükafatlandırılıb. İki gün öncə isə III Beynəlxalq Ordu Oyunlarına Moskvanın Alabino poligonunda start verilib. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri yarışların beş növündə güclərini sınayacaqlar. III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən "Dəniz Kubo-

ku-2017" beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün her cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələ və altı epizodda yarışacaqlar.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi "Dəniz Kuboku-2017" de iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitin inkişafına, qarşılıqlı əməkdaş-

lığı möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmet edəcək.

Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin "Dəniz Kuboku-2017" yarışlarının iştirakçılarına təbrik məktubunu oxuyub.

Məktubda bildirilir ki, bu gün

tin nüfuzunun artırılması, döyüş imkanlarının nümayışı, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədine xidmət edir. "Dəniz Kuboku-2017" hərbi qulluqçularda həmrəylik hissi oynamalı bərabər, həm də bütün iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq.

Qeyd edilir ki, Xəzər dənizi tərixən sahil lərində yaşanan xalqların ümumi sərvəti olub. "Dəniz Kuboku-2017" beynəlxalq yarışları da ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və məhribən qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək.


Daha sonra nazir "Dəniz Kuboku-2017" beynəlxalq yarışlarını açıq elan edib.

Qeyd edək ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxistan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

# V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

**J**yulun 24-30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, UNESCO, "Erasmus+", "ALAD-DİN İayihəsi" və Azərbaycanın Gənc Dostları Klubunun təşkilatçılığı ilə keçirilən V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Bu barədə AZERTAC-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

"Sizin sərəncamlarınız əsasında 2016-ci il Azərbaycanda "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, aydın şəkildə bir da ha göstərir ki, Azərbaycanda müxtəlif irqi, etnik, dini və mədəni mənşəyiyətə malik insanlar arasında ayrı-seçkiyi yer yoxdur. Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ilə birlikdə qatıldığımız tədbirlər və gəzdiyimiz müxtəlif yerlər Azərbaycan haqqında multikulturalizm və tolerantlıq məkanı kimi eşitdiklərimiz səbüt oldu. Biz, 26 ölkənin vətəndaşları bu yay məktəbinə multikul-



turalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti və bu istiqamətde həyata keçirilən uğurlu dövlət siyaseti haqqında öz fikir və təessüratlarını paylaşmaq üçün qoşulduq", - deyə müraciətdə qeyd edilib.

## Elektrik qatarlarında yeni ödəniş sistemi tətbiq olunacaq

**A**zərbaycanda elektrik qatarlarında elektron gediş kartları tətbiq olunacaq. SIA-nın məlumatına görə, bununla bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tender elan edib. Tender iki lotdan ibarətdir: 1-ci lot elektrik qatarlarına bilet satışı sistemi üçün lazım olan avadanlıqların, 2-ci lot isə elektron gediş kartlarının tətbiqi üçün avadanlıqların alınması ilə bağlıdır. Elektron gediş kartlarının tətbiqidən sonra elektrik qatarlarından istifadə edən sərnişinlər gediş haqlarını elektron kart vasitəsilə ödəyəcək. Bunun üçün "Azərbaycan Dəmir Yolları"nın öz kartları olacaq. Dəmir yol stansiyalarında elektron karta vəsait yüklemək üçün cihazlar quraşdırılacaq. Kartın balansından vəsait isə sərnişin getdiyi məsafləyə uyğun çıxılacaq.

## Elbay Qasımcızadə: Adətən o layihələr reallaşdırılır ki, onların konkret sifarişçisi olur



**B**u günlərdə Azərbaycan Memarlar İttifaqının idarə Heyətinin "Gənc memarlar və tələbələr klubu"nun təşəbbüsü ilə keçirilən müsabiqədə gənc memarların və tələbələrin 4-cü Respublika Müsabiqəsinin qalibləri müyyən olunaraq mükafatlandırılırlar. AZERTAC-in müxbiri evvelki müsabiqə qaliblərinin taleyi ilə bağlı Azərbaycan Memarlar İttifaqının idarə Heyətinin sədri Elbay Qasımcızadəyə müraciət edib. E.Qasımcızadə deyib ki, ümumiyyətlə, müsabiqələrde iştirak edən layihələrin sonradan həyata keçirilməsi əsas şərt deyil. Adətən o layihələr reallaşdırılır ki, onların konkret sifarişçisi olur və kiminsə istəyi və sifarişi ilə hazırlanıblar. Eyni zamanda, obyekti konkret harada tikiləcəyi məlumudur.

Tanınmış memar müsabiqənin məqsədinin tamam başqa olduğunu diqqətə çatdırır. "Birinci burada iştirak edən gənclərin eksesiyəti öz diplom və kurs işlərini təqdim ediblər. Məqsədimiz gənclərin sənətə olan münasibətini formalaşdırmaq, daha ciddiləşdirmək, onları həvəsləndirmək, memarlar tərəfindən özlərinə qarşı diqqəti hiss etdirməkdir. Ümid edirik ki, gənclərimiz gələcəkdə Azərbaycan memarlıq sənətini nəinki ölkəmizdə, eləcə də, xaricdə layincə təmsil edəcəklər", - deyə Elbay Qasımcızadə vurğulayıb.

## Əbülfəs Qarayev: "Azərbaycanda turistlərin təhlükəsizliyi dövlət orqanları tərəfindən təmin olunur"

**T**uristlərin təhlükəsizliyi Dünya Turizm Təşkilatının fealiyyətində prioritət istiqamətlərdən biridir. Biz də bu sahədə mövcud olan müqavilələrə tam məsuliyyət-lə qoşulmuşuq. Bu gün Azərbaycanda turistlərin təhlükəsizliyi təkcə Mədəniyyət və Turizm Nazirliyi deyil, ümumiyyətlə, dövlət orqanları tərəfindən təmin olunmaqdır. Turistin ölkəyə girişindən tutmuş gedişinədək bu məsələ ciddi nəzarət altındadır.

AZERTAC xəber verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkide vətəndaşların qəbulu zamanı jurnalistlərə müsbahəsində səsləndirib. Bu sahədə mövcud problemlərə toxunan nazir deyib: "Bəzən məsuliyyətsizlikdən, səriştəsizlikdən bizi narahat edən faktlar ortaya çıxır. Həm qida baxımından, bəzən de asude vaxtin keçirildiyi yerlərdə təhlükəsizliyin tam təmin olunmaması baxımından müəyyən problemlər var. Nazirlik olaraq biz müəyyən qaydalar hazırlayaraq bütün müəssisələrə təqdim etmişik. Turizm tamamilə özəl sektorur və bu gün müvafiq sahədə çalışan işgüzar insanlar bu məsuliyyəti hiss etməlidirlər".

Dövlət tərəfindən bu sahəyə nəzəret funksiyasının gücləndirilməsinin vacibliyini öne çəkən nazir Əbülfəs Qarayev deyib: "Yeni qanun layihəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm obyektlərinə nəzəretin gücləndirilməsinə dair müvafiq təkliflər irəli sürüllüb. Bu qanun qəbul olunduqdan sonra onların icrasına başlanılır".

Yay məktəbinin iştirakçıları Azərbaycan, onun zəngin tarixi və mədəniyyəti haqqında doğru məlumatları yaymaq sahəsində fəaliyyətlərini davam etdirmək ruhunda və əzmində olduğunu bildiriblər.

Xatırladaq ki, Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənen tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözəli ilə görüb şahid olmalarına şərait yaratmaqdır. V Beynəlxalq multikulturalizm yay məktəbində Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Öf-qanistan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Mərakeş, Tunis, Misir, Israil, Polşa, Büyük Britaniya, Fransa, İtalya, Liviya, Braziliya, Çin kimi ölkələrin aparıcı universitetlərindən 60 tələba iştirak edib.

## İstanbulda İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

**A**vqustanın 1-de İstanbulda Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitinin sedri statüsündə Türkiyə Respublikasının çağırışı və ev sahibliyi ilə Qüdsdəki



Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün İstanbul şəhərində İƏT-in İcraiyyə Şurasının fövqəladə iclası keçirilib. Bu barede AZERTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İclasda Azərbaycanı xüsusi tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib. Ş.Abdullayev Quds məsəlesi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkilinə görə Türkiye Respublikasına təşəkkürünü ifadə edib.

## Fiziki məhdudiyyətli gənclər üçün "Təlim məktəbi" layihəsi başladı



"Təlim məktəbi" layihəsi "Nar" tərəfindən təşkil edilən və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə integrasiyası üçün nəzərdə tutulmuş layihədir. Zaqatalada start verilən bölgələrdə "Təlim məktəbi" layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən aparılır. Layihə çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alacaq. Təlim iştirakçıları smartfon təmiri, dərzi və aşbazlıq kurslarında iştirak edəcək. Qeyd edək ki, bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə həm də rayon icra hakimiyyəti və Aile, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəsteklenir.

"Təlim məktəbi" layihəsi ilk olaraq Bakıda başlımış və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə keçirilmişdir. "Nar"-in təşəbbüsü ilə təmənnəsiz həyata keçirilən layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gelecek karyeralarına töhfə vermek və fiziki məhdudiyyətli şəxslər mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır. Bu məqsədə, layihəye "ASAN Könüllüləri" və "Uğur Akademiyası" da təşkilati dəstək göstərir. Təşkilatçılar "Təlim məktəbi" bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onları işlə təmin olmasına yardımçı olur.

Artıq 3 ildən əvvəldən, "Nar" korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə integrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes məhiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda "Nar"-in eməkdaşı olaraq fealiyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüsələrə dəstəyi davam etdirməyi nəzərdə tutur. "Nar"-in korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

"Azerfon" şirkəti 21 mart 2007-ci ildə "Nar Mobi-le" ticarət nişanı ilə fealiyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi əsrlərin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib.



İldə on dəfə  
Gürcüstana pul  
dalınca getdiyi  
halda...

**RÖVŞƏN**

rovsen.rasulov@mail.ru

**A**XCP-nin sədr müavini Gözəl Bayramının bir müddətdir ki, məlum məsələlərə görə həbsdə olmasının ardınca, Əli Kərimlinin köhnə məhkəmə oyunbazähləri yenidən gündəmə gətirilib. Məsələ ondadır ki, xüsusiylə, cəbhəçilərdən hər kimse qanunsuz əməlinə görə həbs edilərkən, bir müddət sonra həbs olunanların orqanizmlərində “ani dəyişikliklər” baş qaldırır və müxtəlif “xəstəliklər” peydə olur. Bu dəfə AXCP sədrinin müavini, uzun müddət Gürcüstanda erməni lobbinin ələtlərinə qulluq göstərən Gözəl Bayramının “səhhətində” hansısa “problemər” yaranıb və onun vəkili Zibeyd Sadiqova dərhal çəkib tumanını başına və haray-şivən qaldırıb ki, “vot-vot” Bayramlı “bayıra” buraxılmasa olacaq o məsəle...

Əlbette ki, bu məsələni, bilavasitə erməni pulu vəsaitəsilə idarə edilən “Meydan” TV əldən verməyib və təecübüllü görünməsə də, G.Bayramının vəkili pətumunu elə bu TV-nin xiyarabənzər mikrofonu qarşısında başına çəkib. Özü də, sən demə, Bayramının həbsi-filani da “qanunsuzumuş”, ona görə də, həmin məhkəmədə vəsatət qaldırılıb, amma həmin vəsatət təmin olunmayıb. İndi buna görə ortaya plan “b” çıxmış - G.Bayramlı “ölüm ayağındaymış” (?!-R.). Bəri başdan onu da deyək ki, Ə.Kərimlinin müavinine Kürdəxanıda bütün şəraitlər yaradılıb. Telefonla əlaqədən tutmuş, digər ehtiyaclarına qədər. Amma məsələ ondadır ki, həmin bu Z.Sadiqova, məhz Ə.Kərimlinin simasızlar qrupuna daxil olduğuna görə, əsl həqiqəti gizlədir, ən kiçik detallı belə şilsirdərək, az qala günahkarın hakimiyyət olduğunu sübut etməyə çalışır. Adıca bir nüansa diqqət yetirək. Demək, bu vəkil deyir ki, G.Bayramlı həbs olunarkən, qollarına qandal vurulub (?!-R.). Yaxşı, bəs nə olmalıydı ki? Azərbaycanın dövlətçilik maraqlarını düşmənlərə, casuslara beş-on paraya satlığına görə, onun başına siğalmış çəkilməliydi? Deyilməliydi ki, ay Gözəl, nə gözəl işlərle məşğul olursan, bərəkallah, gel, zəhmət olmasa, otur lı-muzinə səni aparaq məhkəməyə və s.? Məgər vəkil bilmir ki, istenilen şəxs həbs edilərkən, onun qollarına qandal vurulur?

Yaxud adıçəkilən vəkil iddia edir ki, ona, yəni G.Bayramının hansı maddə ilə ittihəm edildiyi açıqlanmayıb. İnsan, ola bilsin ki, yalan danişsin, hətta gündə o, dəfə yalanlar söylesin, amma beleşini yox, daaa! Adam bu qədər həyasiçasna iftira atmaz axi...

Ne isə, bunlar yenidən “məzəlum”, “günahsız”, “əzab-keş” obrazı ilə Qərbədə fəaliyyət göstərən ağalarına yarınmağa başlayıblar. Ona görə də, “dizində kəskin ağrıları var”, “oturanda, qalxa bilmir”, “kiminsə köməyinə ehtiyac duyur” tipli “ağlamaq-sızlamaqlarla!” düşüblər çöl-lü-berri-biyabana...

Ancaq deyən yoxdur ki, Gürcüstanın yolunu su yolu-na döndərən G.Bayramının neyə görə gedib-gəldiyi vaxtlar dizi-zadi ağrımayıb? İldə az qala on dəfə qonşu respublikaya getmək nə, “paçka-paçka” pulları Ə.Kərimliyə poçtalyonluq edərək çatdırmaq nə, “filan yerim ağrıdı” nə? Axi ictimaiyyət bu cür züyləri çox eşidib, ona görə də indi kimsənin inanmağı da gelmir.

**P.S. Hə, G.Bayramlı isə məhkəmədə deyib ki,**  
həmin pulu hüquq-mühafizə əməkdaşları guya  
özləri onun əşyaları arasına atıblar və onun  
həbsi “siyasi xarakter” daşıyır, Gürcüstana isə  
müalicə məqsədilə gedib və son illər Gürcüs-tanda 2 dəfə əməliyyat olunub. Əməliyyat olu-nub, Allah şəfəsini versin. Amma üzədurənliq edib, bəh-bəhlə çantasına yiğdiyi pulların özü-nə məxsus olmadığını iddia etməsi isə, heç bir adamlığa siğmayan bir zəddir. Nə olar, bir dəfə də çönüb adam olun da...

# Soci görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir



## Cənubi Qafqazın lideri: etibarlı tərəfdəş

**R**usiya Prezidenti Soçi də adətən olduqca əhəmiyyətli geosiyasi məsələləri müzakirə edir. Azərbaycan Prezidentinin Soçiye dəvət edilməsi və çox mühüm məsələlərin müzakirə edilməsi bu kontekstdə bir sıra nəticələr çıxarmağa imkan verir. İlham Əliyevi yüksək səviyyədə qarışlayan Rusiya dövlət başçısı regional və qlobal təhlükəsizlik üçün ciddi əhəmiyyəti olan problemləri müzakirə edəcəyini açıq bildirib. Tərəfdəş kimi Azərbaycan Prezidentinin seçiləmisi isə təsadüfi deyil. Çünkü məhz İlham Əliyev regional əməkdaşlığı inkişaf etdirən bir sıra maraqlı formatların təşəbbüskarıdır.

Bundan başqa, Azərbaycan rəhbərliyi enerji, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrini əhatə edən perspektivli beynəlxalq layihələrdə fəal iştirak edir. Təbii ki, Vladimir Putini İlham Əliyevlə görüşməyə sövq edən səbəblər içərisində Xaxın Şərqdə son zamanlar cərəyan edən hadisələrin və cəbhə bölgəsində ermənilərin törfətdiyi təxribatların da təsiri vardır. Azərbaycan bu dəfə də ermənilərin layiqli cavabını verib və güclü orduya malik olduğunu yenidən təsdiqləyib. Bütün bunlar özlüyündə regional təhlükəsizliyin təminini istiqamətində yeni addımların atılması şərtləndirir. Xuxarıda vurğulanan məqamların təhlil edilməsi ehtiyacı aydın hiss edilir.

Rusiya Prezidenti Soçi də adətən çox əhəmiyyətli hesab etdiyi görüşləri keçirir. Vladimir Putinin oradakı iqamətgahı bir qayda olaraq, istirahət üçün nəzərdə tutulub. Xüsusi hallarda isə, çox aktual hesab edilən problemlərin müzakirəsi də təşkil edilir. Təcrübə göstərir ki, Soçi keçirilən işgizar müzakirələrin konkret nəticələri olur. Bütün bunların fonunda Rusiya Prezidentinin Azərbaycan lideri ilə Soçi görüşməsi böyük maraq doğurdu. Xüsusiət Ermənistən siyasi və ekspert dairələrinin nərahətli dərhal özünü göstərdi.

Erməni KİV-i müxtəlif şərhələr vəmeye çalışıdı. Hətta bir sırə mətbuat organı utanmadan Azərbaycanın Rusyanın təsiri altında olduğu haqqında cəfəng və əsəssiz tezisler irəli sürdürlər. Əslində, erməniləri başa düşmək olardı. Çünkü onlar vəziyyətin ciddiliyini anlayırlar və görüş barədə informasiya almağa çalışırlar. Reallıqda burada müəmmalı və dəlaşıq heç bir məqam yoxdur.

Hər şeydən əvvəl, onu vurğulamaq lazımdır ki, Rusiya Azərbaycanı Cənubi Qafqazın lider dövleti kimi qəbul edir. Bundan heç cür imtina etmək mümkün deyildir. Qlobal miqyasda cərəyan edən geosiyasi və energetik proseslərə diqqət edək. Orada Azərbaycanın təsiri yəni müstəqil dövlət kimi kifayət qədər güclüdür. Avropa dəfələrlə bəyan edib ki, enerji təhlükəsizliyinin təminində Bakının rolü böyükdür. Rəsmi tədbirlərin her birində yüksək səviyyədə bu barədə siyasi liderlər fikir bildirirlər. Belə mövqənin tam əsası vardır - Azərbay-

can rəhbərliyi konkret enerji layihələri ilə dünya miqyasında gedən proseslərə təsir edə bildiyini nümayiş etdirməkdədir. Sonra, Azərbaycan regional əməkdaşlıq istiqamətində tarixi əhəmiyyətə malik addımlar atır. Rəsmi Bakı perspektivli ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Regionun böyük dövlətləri olan İran, Rusiya və Türkiye ilə müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni, energetik, nəqliyyat sahələrində əlaqələr qura bilib.

Nəhayət, Azərbaycan “Yeni İpek Yolu”, “Bir zolaq, bir yol” layihəsinin aktiv iştirakçısı kimi Cənubi Qafqazda büyük maraq doğurdu. Xüsusiət Ermənistən siyasi və ekspert dairələrinin nərahətli dərhal özünü göstərdi.

Yuxarıda sadalanan məqamlar işi-ğında Rusiya-Azərbaycan münasibətlərinin region üçün əhəmiyyətini anlamaq çətin deyil. Vladimir Putinin təcrübəli dövlət başçısı kimi bunları çox güzel bilir və nəzərə alır. Təsadüfi deyil ki, erməni tərəfinin etirazlarına baxmayaqaraq, Moskva bütün sahələrdə Bakı ilə əlaqələri inkişaf etdirir. İqtisadi-ticari, energetik, nəqliyyat, müdafiə, humanitar və digər sferalarda iki ölkə arasındaki əməkdaşlıq beynəlxalq hüquq normaları çərçivəsində uğurla yeni səviyyəyə yüksəlir.

Deyək ki, humanitar sferada iki ölkə arasında əlaqələr strateji tərəfdəşliq səviyyəsindədir. Elm, təhsil, mədəniyyət, dil kimi mühüm sahələrdə maraqlı layihələr həyata keçir. Onu deyək ki, hazırda 15 min azərbaycanlı Rusiya ali məktəblərində təhsil alır. İki ölkənin Elmlər Akademiyaları birgə layihələr həyata keçirirlər. Rus dilinin Azərbaycanda istifadəsi yüksək səviyyədədir. Nəqliyyat sahəsində isə böyük layi-

# Soci görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir

he kimi Şimal-Cənub dəhlizinin yaradılması əhəmiyyətli hadisədir. Bu, böyük bir məkanda səmərəli istisadi-ticari əlaqələr qurmağa imkan verəcəkdir.

## Əməkdaşlığın yeni səviyyəsi: Soci görüşünün geosiyasi konteksti

İndi ekspertləri daha çox maraqlanıran müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etməsidir. Rusiya hərbi aspektde Azərbaycanla geniş əməkdaşlıq layihələri həyata keçirir. Rəsmi məlumatlara görə, 3 milyard ABŞ dolları həcmində imzalanmış hərbi saziş 90% yerinə yetirilib. Rusiya son aylarda da Azərbaycana əvvəlcən nəzərdə tutulan silah satışı həyata keçirib. Bunlardan başqa, iki ölkə Suriyada terrora qarşı mübarizədə əldə edilən təcrübəni bölüşürler. Bu da mü-

hüm məqamdır. Çünkü erməni terroruna qarşı mübarizədə həmin təcrübədən istifadə etmek olar. Onu nezərə almaq lazımdır ki, reallıqda İŞİD-lə erməni silahlı qrupları arasında ele bir fərq yoxdur. Görünür, Rusiya dolayı da olsa, bu həqiqəti qəbul edir.

Soci'də Vladimir Putinin İlham Əliyevi yüksək səviyyədə qarşılıqlı maraq doğuran çox aktual məsələləri müzakirə etmek istədiyini bəyan etməsi yuxarıda vurğulanan məqamların işığında tamamilə təbii görünür. Rusiya dövlət başçısı deyib: "Sizinle hem bizim ikitərəfli münasibətlərimiz, hem də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmənnumam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən de danişacaq. Bizim böyük həcmədə işlə-

rimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinle görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam" (bax: Azərbaycan və Rusiya prezidentlərinin Soci'də görüşü olub / AZERTAC, 22 iyul 2017).

Buradan iki vacib nəticə çıxarımaq olar. Birincisi, Rusiya Azərbaycanla ikitərəfli və regional əməkdaşlıq məsələlərini global geosiyasi kontekstdə müzakirə etməkdə maraqlıdır. Vladimir Putin bu aspekte böyük əhəmiyyət verir. İkin-ci, regional miqyasda geosiyasi vəziyyət mürəkkəbləşib və onu Moskva məhz Bakı ilə müzakirə etməye qərar verib. Çünkü Cənubi Qafqazda esas söz sahibi Azərbaycandır. Bu iki aspektin vəhdəti fonunda Azərbaycan dövlət başçısının Soci'də ifade etdiyi fikirlər son dərəcə maraqlıdır. İlham Əliyev bəyan edib: "Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsinən məmənnumaq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələri ni əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyaseti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətleşmələrə ehtiyac var" (bax: əvvəlki menbəyə).

Bu fikirlərdən aydın görünür ki, rəsmi Bakı ikitərəfli münasibətləri regional və global miqyasda təhlükəsizliyin təmin edilməsi kontekstində müzakirə etməyə hazırıdır. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zəruridir. Bu bağlığında ermənilərin körpe bir uşağı qətlə yetirməsi və Azərbaycan Ordusunun buna cavab olaraq bir neçə işgalçılını məhv etməsi diqqətə alınmalıdır.

Beləliklə, Vladimir Putin İlham Əliyevi Soçiye çox mühüm məsələləri müzakirə etmək üçün dəvət edib. Bu görüş iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi əlaməti kimi qəbul edilə bilər. Çünkü artıq Kreml regional və global səviyyədə aktual olan təhlükəsizlik və əməkdaşlıq məsələlərini ilk növbədə Bakı ilə müzakirə edir.

Bele görünür ki, Ermənistan rəhbərliyi üçün çətin bir mərhələ başlayır. Azərbaycanın artan nüfuzu fonunda rəsmi İrəvanın böhtan və şantaj imkanları minimuma enir. Bu isə bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və regional əməkdaşlıq üçün əhəmiyyətli müsbət nəticələr əldə etmək şansının meydana gəldiyini göstərir. Şübə yoxdur ki, Azərbaycan və Rusiya bu imkanın maksimum dərəcədə yararlanmağa çalışacaqlar.

Newtimes.az

## Valeri Meladze: "Jara" gözlənildiyindən də uğurlu alındı



Bəki rənglər və kontrastlar şəhəridir. Məhz bu na görə paytaxtınızı çox sevirmə. Hissələrim dərin və səmimidir. "Jara" festivalının iştirakçısı, Rusyanın tanınmış müğənnisi Valeri Meladze Azərbaycana bu sevgisini AZERTAC-a məxsusi müşahibəsində ifadə edib. Bakıda sevilən hitlərini təqdim etdiyi üçün məmənunluğunu dile gətirən Valeriy Meladze festivalın gözlənildiyindən də uğurlu alındığını vurğulayıb: "Bu festivalın Azərbaycan və Rusyanın mədəni həyatında böyük rolu var. "Sea Breeze" in yerləşdiyi məkan möhtəşəmdir. Səfali mənzərə, qızıl qum, şəffaf dəniz... Bütün bunlar görenləri heyran edir. İnanıram ki, biz "Jara" festivalında yenidən görüşəcəyik. Sizinle vidalaşmirəm. Yeni görüşümüzü səbirsizliklə gözləyirəm".

## Təhsil naziri Zaqatalada vətəndaşların müraciətlərini dinləyib



Avgustun 1-de təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarının sakinlərini qəbul edib. Təhsil Nazirliyindən AZERTAC-a bildirilər ki, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önəne gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avgust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəline uyğun olaraq keçirilən qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər de iştirak ediblər. Vətəndaşlar əsasən mülliimlərin yerdəyişməsi və işə qəbulu, tələbə köçürülməsi, işə bərpa olunma, təhsil sənədinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini təpib. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

## Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov avgustun 16-da saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək. Qurumdan AZERTAC-a bildirilər ki, qəbula yazılmış istəyən vətəndaşların avgustun 14-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.



# Mübariz Əhmədoğlu: "Ermənistanın İsraillə əlaqələri xeyli intensivləşib"

**"İran-Ermənistən münasibətlərində güclü dinamika var və bu dörd elementlə müsayiət olunur".** Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistən İsraillə əlaqələri xeyli intensivləşib: "İsrail rəsmiləri Ermənistana İsraillə İran arasında dialoq platforması kimi yanaşmağı gizlətmirlər: "Bu fonda İran rəsmilərinin də Ermənistana səfərləri artıb. Bəzi İran rəsmilərinin səfərləri üçün elə də böyük zərurət yox idi.

II. İranın Ermənistəndəki səfiri Seyid Kazım Seccadi son aylarda demək olar ki, görünmür. Bu fonda Ermənistən İrandakı səfiri isə A.Tumanyan çok aktivdir.

III. İranın Gürcüstandakı səfiri Seyid Cavad Qəvəmşahid Ermənistən Gürcüstandakı səfiri Y.Vardanyanla görüşdü. Görüş İran səfirinin xahişi ilə baş tutub. Ermənistən Gürcüstandakı səfiri Y.Vardanyan ciddi reputasiyaya malik deyil. Getdikcə nüfuzunu itirir, onun yerine yaxın vaxtlarda politoloq S.Minasyanın təyin olunacağı barədə ciddi məlumatlar mövcudur. Bu fonda Gürcüstanda İranlı səfirin erməni səfirlə dialog aparması normal mətiqle başa düşülmür. Yayılan məlumatda səfirlərin görüşündə diplomatik sahədə emekdaşlıq, Şimal-Cənub magistralların tikintisinin vacibliyi və bu marşrut vasitəsilə Ermənistən İran arasında mal dövriyəsının artırılması məsələlərinin müzakirə edildiyi bildirilir. Əger hər hansı səbəbdən İranın Ermənistəndəki səfiri fəaliyyətini davam etdirə bilmirse, bu halda lazımi məlumatlar Ermənistən İrandakı səfiri vasitəsilə göndərile bilər və ya İran XİN-nin müvafiq idarəsinin emekdaşlarından biri Ermənistəna səfer edə bilərdi.

IV. Çəşidirci elementlər çıxdı. İranın İsraille eyni vaxtda Ermənistəna marağını fokslandırması başa düşülmür. Heç bir yayılan məlumatda İsraille emekdaşlıq məsələsinə görə Ermənistən İranın xəbərdarlığına dair işarə yoxdur. Əksinə, İran rəsmilərinin səfərlərinin dalbadal düzülməsi İranın en azı informativ marağının olduğunu deməyə əsas yaradır.

Reallıqda İsrailin anti-Türkiyə parametri kimi İran və Ermənistənə emekdaşlıqla maraqlı olmasına başa düşmək olar. İran prizmasından pışaxşı olmasına baxmayaraq Türkiye müsəlman dövlətidir. Türkiyənin marağını zəiflədir, İsrailin marağını güçləndirmək İranın siyasetində en böyük ziddiyətlərdən biri olacaqdır. Müsəlman faktorunu zəiflədir, yəhudi-xristian faktorunu gücləndirmək əsl Quranalı bir araya siğan iş deyil. İran dövlət olaraq belə siyaset apara bilər. Fars millətçiliyi belə siyaseti məqbul hesab edə bilər. Amma islamçılıq bunu qəti qadağan edir. O da nəzərə alınmalıdır ki, İran vaxtılı İsrailin ərəb dövlətləri-



nə qarşı mübarizəsini, müsəlman torpaqlarının işgalini güclü dəstəkləmişdi. İndi İran Fələstin məsələsində kəskin antişrail mövqedədir.

İran XİN Alxanlı hadisəsində Ermənistən əleyhinə fikir bildirmədi. Dinc müsəlman sakinlərin ermənilər tərəfindən öldürülməsinin üstündən keçdi. Bu azmış kimi İran Ehsan Huşmənd adlı eksperti vasitəsilə Ə.Çavuşoğluunun Dağılıq Qarabağ məsələsi ilə bağlı mövqeyini hədələdi. Türkiyənin XİN naziri M.Çavuşoğlu Bakıda olarkən Dağılıq Qarabağ tənzimlənməsi ilə bağlı Türkiyənin ənənəvi mövqeyini təkrarladı. Ehtimal ki, İran məhz bu səbəbdən E.Huşməndi Ermənistəna göndərmişdi. Huşmənd Yerevanda keçirdiyi mətbuat konfransında İranın digər dövlətlərin (Oxu: Türkiyə) Dağılıq Qarabağ tənzimlənməsinə müdaxiləsinə imkan verməyəcəyini bildirdi. Huşməndin mətbuat konfransında Ermənistən İsrail, ABŞ və NATO ilə əlaqələrinin prioritetliyini çoxdan bəlli idi. Huşmənd bunlara münasibət bildirmədi. Səsləndirdiyi fikirlər içərisində yenilik yalnız Dağılıq Qarabağ münaqışasına aid idi. Yerevanla Tehrani küsdürmək istəyənlərin olması, dəmir yolu marşrutunun işə düşəcəyi təqdirdə sərfəli olacağı barədə fikirlər köhnə fikirlərdir. Huşməndin fikrincə, "Ermənistən-İran münasibətləri ictimai, mədəni, siyasi və strateji komponentlərə malikdir. Bunları nəzərə alaraq İran dövləti və xalqı həmişə özünü Ermənistən xalqının yanında görür... İran mətbuatında Ermənistənə bağlı yazılarının sayı daim artı".

İyul ayı ərzində iki ölkə arasında temasların bizi belli olan siyahısı:

I. İran sənaye, mədən və ticarət nazirinin müavini, ticarətin inkişafı idarəsinin direktoru Müştəba Xosrovatəc Ermənistənda iqtisadi inkişaf və investisiya naziri S.Karayan da daxil olmaqla çox sayılı görüşlər keçirdi. Sığortalanma məsələsini müzakirə etdi.

Erməni nazir müavini O.Azizyanla logistika mərkəzinin yaradılmasını müzakirə etdi.

II. İranın kənd təsərrüfatı avadanlıqları istehsalçıları assosiasiyanının sədrinin müavini Hüseyin Rövzəti Yerevanda kənd təsərrüfatı nazirinin müavini R.Markaryanla kənd təsərrüfatı avadanlıqlarının satışı, lizinqi və yiğilması məsələlərini müzakirə etdi.

III. İranın Qırızı Ay cəmiyyətinin prezidenti Seyid Əmir Möhsün Ziyavi Yerevanda Ermənistən Qırızı Xaç Cəmiyyətinin sədri M. Mnatsakanyanla emekdaşlıq məsələlərini müzakirə etdi.

IV. İRI-in elm, tədqiqat və texnologiya naziri Məhəmməd Fərhadı Yerevanda Ermənistən təhsil və elm naziri L.Mkrtyanla təhsil sahəsində emekdaşlıq memorandumu imzaladı. Digər şərtlərlə yanaşı İran hər il Ermənistəndən 5 müəllim və 15 tələbə üçün İranda təhsil almaqla bağlı qrant ayırdı.

V. İİR energetika nazirinin müavini Əlirza Daemi Yerevanda Ermənistən təbəti mühafizə nazirinin birinci müavini E.Qriqoryanla görüşüb, Aqarak mis-molibden kombinatının işi nəticəsində Araz çayının çirkəndirməsindən narahatlığını bildirdi.

VI. İranın "Kış Air" aviakompaniyasının direktoru Cədidiñin başçılıq etdiyi nümayəndə heyəti Yerevanda hökumət yanında baş mülki aviasiya idarəsinin rəhbərinin müavini Arsen Poqosyanla görüşüb, requylar avareyslərin təşkili məsələsini müzakirə etdi.

VII. İran parlamentinin erməni mənşəli deputati Jorjik Abramyan Yer

revanda olarkən İran-Ermənistən münasibətləri ilə bağlı maraq doğuran açıqlama verdi: "ABŞ-İran münasibətlərinin gərginliyi müəyyən regional problemlərə təsir edə bilər. Əgər bu dövr ərzində Ermənistənla İran ara-

sında dəyişikliklər olacaqsa, bu dəyişikliklər İran tərəfindən olmayıcaq. Qeyd: J.Abramyan ABŞ-İran münasibətlərinin növbəti gərginləşməsi fonda Ermənistənə İranla əlaqəli mövqeyini pişləşdirməyi təklif edir".

VIII. Ermənistən nəqliyyat, rabi-

tə və İT naziri V.Martirosyan ölkəsinin İran-Ermənistən dəmir yolu tikintisində imtina etmədiyini bildirdi. Nazirin

fikrincə, bu layihənin 2017-2022-ci il-

lər hökumət proqramına salınmaması

layihədən imtina deyil. Bəzi maneelər

var. Onları həll etmədən irəli getmək

mümkün deyil. Investorlarla yaranmış

bəzi problemlərin həlli üçün tədqiqat

işləri aparılır.

IX. İranda erməni filmləri həftəsi

keçirildi. Həftədə "erməni soyqırımına" aid filmlər də nümayiş etdirildi.

X. Ermənistən İrandakı səfiri Ar-

taşes Tumanyan Tehranda "Şasta" in-

vestisiya kompaniyasına baş çəkdi.

Bu kompaniyanın direktoru Seyid Rza

Novruzadə ilə Ermənistənə investisi-

ya cəlb etmək imkanlarını müzakirə

etdi. Səfir A.Tumanyan İranın Xəzər-

yani regionlarında (Mazandaran osta-

nı) ölkəsi üçün investisiya axtarışına

çıxdı.

XI. İran parlamenti Merhi-Nordüz

gömrük qapılarının birgə istismarı

bağda müqaviləni ratifikasiya etdi.

XII. Erməni Apostol kilsəsinin

Tehran Yeparxiyasının başçısı, arxi-

yepiskop Sepux Sərkisyana Dağılıq Qa-

rabağda oldu və Bako Saakyanla gör-

rüşdü.

XIII. Prezident S.Sərkisyanyan İran

prezidenti H.Ruhənin inauqurasiya-

sında iştirak edəcəyi təsdiqləndi.

İranın Ermənistən istiqamətində

belə aktivliyi tarix boyu ilk defədir. Be-

lə aktivliyi İsrailin Ermənistənə ma-

rağının artan dövər düşməsini təsadü-

fi hesab edə bilər.



O digər  
böyülməyəcək

## İLHAM

Deyilənə görə, insanın başına nə bəla, nə müsibət gelirsə rəhimli, xeyirxah, kin-küdəret bilməməsindən gelir. Bir də görürsən ki, biri vurub, digərinə bədən xəsarəti yetirir və ya biri digərini ən alçaldıcı küse söyüslərinə qonaq edir.

Amma həmin şəxs fiziki zorakılığa, nəhayət tehqirlərə baxmayaraq, məsələnin dərinliyinə getmir. Beləcə, həmin harin məxluq qarşısındakının susqunluğundan istifadə edərək, bir qədər də azgınlaşır və fealiyyətini genişləndirir. Əgər həmin harin məxluqun qəşqisina özü kimi harin çıxmasa, vəziyyətin daha ağır olacaq şübhəsidir. Çünkü ağzında şirə qalan harin məxluq döyüb-söyməyi, kimisə ödürmək də davam etdirəcək. Yadına bu məqamda Molla Nəsrəddinən başına gələn bir əhvalat düşüdü: Deməli, Molla arvadı ilə küçə ilə gedən zaman bir harin məxluq ona sataşır və şəxsiyyətini tehqir edir. Qarşılığında Molla ona 3 manat verir. Arvad "o bizi söyüb, təhqir etdi, sən isə ona heç ne demədin, eksinə, pul verdin" deyə təccübə Mollaya iradını bildirir. Molla isə tövrunu pozmadan, "biz onun qanını 3 manata satın aldığ" bildirək. Üç-dörd saatdan sonra geri qayıdan zaman həmin yerde bayraq onları söyüb-təhqir edən şəxsin öldürilmiş vəziyyətdə yerə uzandığını, birləşməsindən isə eli-qolunu qandallayıb apardıqlarını görürələr. Molla əda ilə üzünü arvadına tutub deyir: "Gördün arvad, bu harin, onsun da bələyə tuş geləcədi. 3 manatla biz onun qanını satın aldığ".

Beləcə, sözümüz canı ondan ibarətdir ki, sağ əlini qoyub, sol əli ilə sağ qulağını qışyan mənəviyyatsız və əxlaqsız harin bir şəxsə baş qoşmaq, təbii ki, yolverilməz sayılır. Amma məsələ burasındadır ki, harinləq geniş xarakter alanda, onun qarşısını, zopa ilə də olsa, almaq lazımdır. Bu, sənə başuculuğu və ya hörmətsizlik getirəcək.

Hörmətsizliyə getirib çıxaran məqamdan söhbət düşüşkən, fakt budur ki, erməni dəqəklərinə yaşamaq üçün yer, acıdan ölməmələri üçün çörək verdik. Qarşılığında nələrin baş verdiyi bütün demokratik düşüncəli dünya xalqlarına bəlliidir. Ermənilərin 200 il ərzində azərbaycanlıların başına getirdiyi qətlamlar və soyqırımları bəşər tarixinin görmədiyi, bəlkə də bundan sonra da görməyəcəyi vəhşiliklərəndir. Nəyə görə, günahımız nə idi və ya harda, nədə yalnızlıqla yol vermişik? Bu sualların cavabını Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar çox gözəl bilirlər, amma susurlar. Çünkü buna onlara erməni təessübkeşiyi diktə edir. Təbii ki, Azərbaycan xalqı da sona qədər susmayacaq. Necə ki, 1920-ci ildə mart ayının 27-dən aprel ayının 3-ne kimi olan, qısa zaman ərzində, işğal edilmiş Şuşa, Laçın, Xankendi və digər yaşayış məskənləri azad edildi. Bu baxımdan, indiki erməni işğalı olmuş Azərbaycanın dilbər güşələrindən müxtəlif pozalarda fotosesiyalar yarmaları başqa formatı əvəz edəcək. Əminəm ki, 18-20 yaşlı Azərbaycan əsgəri həmin haxçılardan Sarıkisyan, Koçqaraya və Nalbadyana göz dağı olan sergisi təşkil edəcək. Ümumiyyətlə, nə işdisə, bilmirəm, sosial şəbəkələrdə paylaşılan fotolarda ancaq haxçılardır. Dəfələrlə Kəlbəcərdən və Laçından yayılan şəkilərdə erməni qızları az qala gel-gel deyən lüt şək illərini paylaşırlar, oriyental rəqslerini nümayiş etdirirlər. Bu mənamda, adam düşünür ki, məgər bu haxçılardan qardaşları və yaxud dədələri yoxdur? Sonra da yada salırsan ki, Sarıkisyan erməni xalqına elə divan tutub ki, bəlkədə bir başipapaqlı kişi qalmayıb. Ayağı yer tutan, əli çanta götürə bilən "kişilər" Ermənistən sərhədlərini aşaraq, xarici ölkələrə üz tutublar. Haxçılardan onsurz da tarixən umacları qədim peşə ənənesindən yığırlub. Ölkədə kişi qalmadığından, Azərbaycanla sərhədə toplaşıb, əl-qol açırlar. İnanın təməs xəttində xaricdən getirilən "PKK"-çi və ya xarici muzdlu əsgerlər olmasa, həmin haxçılardan yığırlar. Ölkədə kişi qalmadığından, Azərbaycanla sərhədə toplaşıb, əl-qol açırlar. İnanın təməs xəttində xaricdən getirilən "PKK"-çi və ya xarici muzdlu əsgerlər olmasa, həmin hax

## Ermənistan ordusuna rəhbərliyi Rusiya həyata keçirəcək

*“Bütün bu amillər artıq müstəqillikdən  
kənarlaşdırma, köləlik kimi bir faktordur”*

Rusiya ilə Ermənistan  
vahid hərbi silahlı qüvvələrin yaradılması  
haqqında razılığa gəliblər. Ar-  
tıq bu istiqamətdə də iş apa-  
rıldıği bildirilir. Qarşılıqlı razı-  
laşmaya və müqaviləyə əsa-  
sən, Rusiya prezidenti Ermə-  
nistandakı hərbi birləşmələrin  
komandanlığına təyinatını hə-  
yata keçirəcək. Bu, o demək-  
dir ki, Sarkisyan və Sarkis-  
yandan sonra gələn pre-  
sidentlər orduya nəzarət edə  
bilməyəcəklər. Söhbət etdiyi-  
miz müsahiblərimiz müqavilə-  
nin imzalanması ilə Erməni-  
stanın Rusyanın quberniyala-  
rından birinə çevriləcəyi fak-  
torunun öz təsdiqini tapması  
kimi qiymətləndirdilər.




Təsəvvür edin ki, ölkə iqtisadiyyatının az qala 90 faizi Rusyanın əlindədir, ictimai-siyasi vəziyyətə təsir edə biləcək amil kimi Rusiya Dağılıq Qarabağ münaqişəsini daim qabartmaq iqtidarındadır. Bundan başqa, Ermənistanda yüksək vəzifəyə təyinatlar Rusyanın razılığı olmadan həyata keçirile bilməz. Bütün bu amillər, artıq müstəqillikdən kənarlaşdırma, köləlik kimi bir faktordur.

Məlum məsələdir ki, birgə ordu və ya komandanlıq deyəndə, ilk növbədə, Rusiya qoşunları nəzərdə tutulur. Sadəcə olaraq, bunu leqləşdirir və ya daha münasib hüquqi müstəviye keçirirlər. Əlbəttə ki, belə olduğu halda, Ermenistan prezidenti heç bir selahiyət sahib ola bilməz, olsa da ikinci dərəcəli fiqur ola bilər. Yəni Sarkisyan ancaq erməni ordusuna təyinat həyata keçirə bilər, birləşmiş orduya yox. Bu da, təbii ki, müstəqiliyin itməsinin bir formasıdır və nəzarət funksiyası artıq Rusyanındır.

### Siyasi şərhçi Azər Həsət:

- Burada təeccübü heç ne yoxdur. Əslində, Rusiya bu razılaşma olmadan da Ermənistannın və onun alayyarımçıq ordusunun üzərində nezərətə sahib idi. İndi, sadəcə, bunu resmilişdirmiş oldular. Ermənistannın Rusyanın bir forpostu, əlaltı olmasına ise bütün dünya, elə ermənilərin özləri də bilir və dile getirir. Yəni onların özləri də ən məşhur fikir adam-



larının dililə bunu etiraf edirlər. Ona görə də, yeni bir hadisənin baş vermediyini deye bilərik. Rusyanın Ermənistandakı hərbi birləşmələrin komandanlığını təyin etməsi də tam mönteqlidir. Çünkü əger Ermənistan dövləti könülü şəkildə ordu məsələlərini Rusiyaya güzəştə gedirse, belə də olmalıdır.

GÜLYANƏ

## “Zaman və məkan” adlı müsabiqə keçiriləcək



Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Zaman və məkan” adlı qısametrajlı sənədlə filmlər üçün müsabiqəsi elan edib. İttifaqın mətbuat xidmətindən SİA-ya verilən məlumatə görə, yaşı 35-ə qədər olan bütün şəxslər sənəari müsabiqəsində iştirak edə bilərlər. Şərtlərə görə her bir müəllif 3 sənənidən artıq təqdim edə bilər. Birinci yerin sahibine 1500, ikinciye 1000, üçüncüye isə 500 manat məbləğində pul mükafatı veriləcək. Sənəari müsabiqəsinin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmek, gənc və istedadlı müəllifləri aşkarla çıxarmaq, hemçinin milli kinomuza yeni fikir, yeni nəfəs getirməkdir. Sənənilər oktyabrın 31-nə qədər təqdim edilməlidir.

## “Forbes” jurnalı Azərbaycanda keçirilən moda həftəsində yazır

A BŞ-in məşhur “Forbes” jurnalında “Dəniz kənarında inkişaf edən moda paytaxtı: Azərbaycan moda aləminə qədəm qoyur” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, müəllif Stefan Rabimov Bakının öz əzəmeti ilə insanı heyran qoymuşunu vurğulayır. Bildirir ki, bu dünyəvi müsəlman ölkəsi sovet dövrünün avtoritar idarə əsulunun qalıqlarını ləğv edib. S.Rabimov neftlə zəngin Azərbaycanın paytaxtındaki qədim və müasir memarlıq nümunələrindən, Bakıda keçirilən möhtəşəm idman tədbirlərindən bəhs edir, Daş salname muzeyində təşkil olunan moda heftesində etrafı səhəbet açır. Sonda müəllif Azərbaycanın ən məşhur moda dizaynerləri, onların fəaliyyəti, dünya bazarına çıxmış üçün səyləri barədə məlumat verir.

## Mədəniyyət və turizm naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib

A zərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. AZƏRTAC xəbər verir ki, avqustun 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsi öünüə gül dəstəsi düzərək xatirəsini ehtiramla yad edib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən, yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.



Şəkidən qəbula yazılın vətəndaşlar tərəfindən şəhər 2 nömrəli uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, Şəki şəhərində fəaliyyət göstərən müzeylerin bəyənəlxalq turizm marşrutlarına daxil edilməsi, kitabxana fondlarının tədris vəsaitləri və elmi ədəbiyyatla komplektləşdirilməsinə kömək göstərilməsi xahiş edilib.

Balakən sakinlərinin müraciətləri rayon ərazisində yerləşən “Pəri qalası”nın təmir-bərpə olunması, otellərin mədəniyyət müəssisələri ilə əməkdaşlığının gücləndirilməsi,

kitabxana fondlarının turizm və uşaq ədəbiyyatı ilə təmin edilməsinə kömək göstərilməsi, rayon tərix-diyyarşunaslıq müzeyində tərtibat işlərinin aparılması və işlə təminat barədə olub. Qax rayonundan qəbula gələnlər 2011-ci ilde rayonda daxili imkanlar hesabına yaradılan “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzinin fəaliyyətinin səmərəli təşkili üçün ştat və hidlərinin ayrılmazı, Qaxbaş kəndinin ərazisində “Modern kitabxana” layihəsinin icrasına başlanması ilə bağlı xahişlərini çatdırıblar.

Zaqatala sakinləri tərəfində şimal-qərb bölgəsi rayonları üzrə rəqs müsabiqəsinin təşkili, rayonda “Fındıq festivalı”nın keçirilməsi, kitabxana fondlarının rus dilində uşaq ədəbiyyatı və bədii ədəbiyyatla komplektləşdirilməsinə kömək göstərilməsi barədə müraciətlər səslənib.

Oğuz rayonundan qəbula gələnlərin müraciətləri 1986-ci ildən fəaliyyət göstərən “Oğuz” ailə ansamblına “Xalq kollektivi” adının verilməsi, uşaq musiqi məktəbinin fortepiano aleti ilə təmin olunması,

diyyata alınıb.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlətimizin başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşlar tərəfində maraqlı təkliflər, təşəbbüsler irəli sürülləb. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan vacibdir. Şimal-qərb bölgəsinin ölkənin turizm mərkəzlərindən birinə çevrildiyini, bölgəyə turist axınının sürətə artığını vurğulayan nazir Əbülfəs Qarayev belə bir şəraitdə turistlərə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsinin mədəniyyət müəssisələrinin qarşısında duran en vacib məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, nazirliyin regional idarələri xüsusilə yay aylarında yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdiyi konsert və sərgilərin sayını artırımalıdır. Mədəniyyət müəssisələri ölkəmizin, eləcə də bu bölgənin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği içinde yaxından iştirak etməlidir.

2 avqust 2017-ci il

**Yeni inkişaf oniliyinin astanasında olan Azərbaycanın ümumi makroiqtisadi hədəflərindən biri qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməkdən ibarətdir. Qeyri-neft iqtisadiyyatının altbazası kimi aqrar sektorun diversifikasiyası, yeni inkişaf platforması üzərində milli istehsal və ixrac sisteminin qurulması yaxın illərin başlıca meyarlarından ibarətdir. Ölkenin 2020-ci ilə qədərki ortamüddətli dinamizm frazاسında aqrar sektora mühüm yer verilir ki, bu da kənd təsərrüfatının milli-iqtisadi təhlükəsizlik platformasında xüsusu çəkisini göstərir. Hazırkı innovativ iqtisadiyyata doğru irəliyə gedən siyasi xəttin əsas coğrafi istiqamətlərdən biri kimi aqrar sektorun modernləşdirilməsi başlıca prinsiplərdəndir. Aqrar sektorun innovasiyalasdırılması da, məhz hazırkı yeni oniliyin əsas çağırışı sayla bilər.**

Innovasiya fəaliyətinin yüksəldilməsi yolu ilə rəqabətqabiliyyəti mehsulların istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilmesi məqsədilə dövlət dəstəyi tədbirləri reallaşdırılır və müvafiq qanunvericilik bazası yaradılır. Aqrar sektorun sahibkarlıq potensialının və yeni fəaliyyət növlərinin inkişafına və mehsulların istehsalına əlverişli mühitin formalasdırılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsnənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu mehsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların və innovasiya zonalarının yaradılması reallaşdırılır.

Məhz ölkədə Prezident İlham Əliyevin göstərişi və dəstəyilə sahibkarlar üçün yaradılmış əlverişli imkanlar çərçivəsində yeni aqroparkların yaradılması da həyata

keçirilir. Bunun üçün isə, torpaqların təyinatının deyisdirilmesi də görülən işlərin tərkib hissəsinə çevrilib. Bele ki, cari ilin 6 ayı erzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı deyisdirilib. Bunun 81 min 739 hektarında 19 aqroparkın yaradılması, 13 min 680 hektarında isə, 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.

Yerli icra hakimiyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində, bu ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Həmin torpaqlar geri qaytarılaraq, yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilir, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyve bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görürlür. Bundan başqa, kənd təsərrüfatı məqsədilə 184 min hektara ya-



xın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Məlumatda o da qeyd olunur ki, ümumilikdə, ölkədə qeyri-neft sektorunun, o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar adiyyəti mərkəzi və yerli icra hakimiyətəri orqanları ilə birlikdə 166 min hektar torpaq sahələrinin kateqori-

yası deyisdirilib. Həmin torpaq sahələri aqroparkların və iri təsərrüfatların yaradılması məqsədilə investorların istifadəsinə verilib. Eyni zamanda, yerli icra hakimiyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində, indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı tor-

paq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.

"Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Prezidentin 2016-ci il 7 mart tarixli Fərmanına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yerlərdə maarifləndirmə tədbirləri keçirilir. Məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzareti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri tekmiləşdirmek, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərə əlaqələndirmek, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlaşdırmaqdır. Artıq Qazax, Ağdaş, Oğuz, Şamaxı, Salyan və Cəlilabad rayonlarında maarifləndirmə tədbirləri keçirilir. Quba və Abşeron rayonlarında da yaxın vaxtlarda belə tədbirlərin keçirilməsi planlaşdırılır.

"Səs" Analitik Qrupu

## Xarici investorların Azərbaycana marağı getdikcə daha da artır

**P**rezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir.

Dövlətimizin başçısının tapşırıqlarına əsasən investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərməyə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir.

AZERTAC xəbər verir ki, Azərbaycandakı əlverişli investisiya imkanları, dövlətin yerli sahibkarlarla yanaşı, xarici iş adamları üçün yaratdığı hərtərəfli şərait ölkəmizə investisiya yatırımların təsərrüfatı marağı son illerde xeyli artırır. Bu şirkətlərdən biri de Yaponiyanın Fujitsu şirkətidir. Şirkət geləcəkdə Azərbaycanda istehsal müəssisələrini açmaq qarşısına hədəf qoyub. Fujitsunun Azərbaycandakı nümayəndəliyinin və yeni mağazanın açılışında çıxış edən şirkətin ölkəmizdəki təsisçisi Məşhur Məmmədov bildirib ki, xarici investorları Azərbaycana cəlb edən əsas səbəb Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan köklü isləhatlardır. O, şirkətin məhsullarının yüksək keyfiyyəti ilə seçildiyini deyərək Fujitsunun isitmə-soyutma sistemli kondisionerlərinə və digər məhsullarına Azərbaycanda olan tələbatdan danışır, gələcək layihələrə toxunub. Qeyd edib ki, yaxın zamanda bu məhsullar Azərbaycan markası ilə həm Azərbaycan bazarı, həm də MDB ölkələri üçün istehsal ediləcək. Müəssisə Sumqayıtda fəaliyyət göstərəcək. 2018-ci ilə onun açılışı planlaşdırılır. İlk illərdə yaponlar kümək edəcəklər, sonra ancaq yeri mütəxəssislər çalışacaqlar.

Bu müəssisənin fəaliyyətə başlaması ilə şübhəsiz ki, "Made in Azerbaijan" brendi ilə ixrac edilən mehsullarımızın sayı da artacaq.

Yaponiyanın Azərbaycandakı səfirliyinin attaşesi Tosiro Atakeya, şirkətin Türkiye nümayəndəliyinin təmsilçisi Onho Toşiyasu və digər çıxış edənlər ölkəmizdə mövcud olan sağlam investisiya mühitindən danışıblar, bu tədbirdən Azərbaycanla Yaponiya arasındakı iqtisadi münasibətlərin inkişafına təkan verəcəyini bildiriblər. Fujitsu şirkətinin Türkiye nümayəndəliyinin təmsilçisi Onho Toşiyasu deyib: "Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik biz xarici investorları buraya cəlb edir. Şübhəsiz ki, xarici investor hərtərəfli sabit olan ölkəyə sərməyə qoyur". Şirkətin yeni mağazasında müştərilərə yüksək keyfiyyətli kondisioner və digər xidmətlər təklif edilir.



## Elektron İpoteka Sisteminin tətbiqinə başlanılıb

**I**poteka ilə mənzil sahibi olmaq istəyənlərin işi asanlaşır. Avqustun 1-dən Elektron İpoteka Sisteminin tətbiqinə başlanılıb. AZERTAC xəbər verir ki, artıq "Azərbaycan İpoteka Fondu"nın vəsaiti hesabına verilən ipoteka kreditindən istifadə etmek istəyən

 AZƏRBAYCAN İPOTEKA FONDU  
AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

hər bir şəxs birbaşa internet vasitəsilə onlayn rejimdə Elektron Hökumət Portalına daxil olaraq müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət edə bilər.

Yeni sistemin tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, həbelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalananaq tələb olunan sənədləri real vaxt rejimində elde etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.

## AZPROMO ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası arasında Anlaşma Memorandumu imzalanıb



**A**zərbaycanda ixracın və investisiyaların Təşviqi Fondu (AZPROMO) və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPIT) arasında Anlaşma Memorandumu imzalanıb. AZPROMO-dan AZERTAC-a bildiriblər ki, imzalanma CCPIT təmsilçiləri arasında keçirilən görüşdə baş tutub. Memorandum iki ölkənin ticaret-iqtisadi və investisiya əlaqəlerinin inkişaf etdirilməsini, eləcə də ixracın və xarici sərməyələrin təşviqini, təcrübə münbadiləsinin aparılmasını nəzərdə tutur.

Azərbaycanın biznes imkanları, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov yerli məhsulların Çine ixracı, həmcinin investisiya, tranzit, logistika sahəsində qarşılıqlı əməkdaşlıq potensialını diqqətə çatdırıb. Çinin Azərbaycanın əsas ticarət tərefədəşlərindən olduğu vurğulanaraq, öten ilin noyabr ayında bu ölkəyə həyata keçirilən ixrac missiyası barədə məlumat verilib.

Çin Xalq Siyasi Məsləhət Şurasının daimi üzvü Van Çifey Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

## Erməniyə xas olan şantaj siyasəti

Arkadi Karapetyan: "Rusiyadan baha qiyamata almaq əvəzinə, İrandan ucuz benzin və qaz ala bilərik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan "S-400" zenit-raket komplekslərini alması ilə bağlı müqavilənin imzalanmasını bəyan etməsinin ardınca, bir tərəfdən Azərbaycanın güclü ordusu qarşısında acizlikləri ni etiraf edən Ermənistən ictimai-siyasi dairələri, indi də Türkiyə tərəfdən dala səxşdiriləcəqləri barədə fikirlər səsləndirirlər. Eyni zamanda, Ərdoğanın "S-400"-Jərin nəinki Türkiyəyə gətiriləcəyi, eləcə də bu silahların birgə istehsalı ilə bağlı söylədiyi fikirləri Ermənistən ciddi müzakirə obyektinə çevrilib.



kirlər ile gündəmə çıxan Karapetyan hətta hesab edir ki, "Ermənistən Türkiyəni alanda, çətinliklər qarşılıqlı olsa da, Türkiyə həmin silahlardan istifadə edə bilməyəcək, çünki bu vaxta qədər ölkə süqutu uğrayacaq. Baxmayaraq ki, həmin silahlara çox keyfiyyətlidirlər"...

Əlbəttə ki, Karapetyanın ifadələri heç də ciddi hesab eidiilməlidir və onun iddiaları, əlbəttə ki, qorxudan ireli gelən, boğazdan yuxarı deyilmiş xam xəyallardır. Ancaq bu kimi axmaq iddiaları ile danişmasına rəğmen, Karapetyan tarixin işğalçılara verdiyi dərsi də unutmayıb və belə hesab edib ki, Rusiya-Türkiyə yaxınlaşması ermənilər üçün təhlükədir. SİTAT: "Ötən əsrin 18-20-ci illərində tarix bunu göstərib. Putinin sual verendə ki, zamanları gəzə bilən maşını olsayıdı ne edərdi, o, cavab verib ki, bu maşınları tarix yaratdır. Zamanında Rusiya Türkiyəni silahlandıraq, bu ölkəni ayağa qaldırmağa imkan vermişdi. Hətta sovet vaxtlarında bize mühəzirə oxuyaraq deyirdilər ki, Türkiye Leninin xatirəsinə inqilab edib. Gərək Lenin nə qədər sadələvh olardı ki, Atatürk onu barmağına dolayayıd. Onlar, sadəcə, iş birliyi qurublar. Indi də həmin hal yaşana bilər, baxmayaraq ki, zaman başqadır - biz artıq itirdiyimizi-itirmişik və yenidən eyni vəziyyətin yaranmasına imkan verməməliyik".

Göründüyü kimi, ermənilərin sərsem həbi eksperti hələ də Ermənistən regionda "söz deyən" ölkə kimi təsəvvür edir, halbuki bütün dünyaya belliidir ki, bu ölkə bütünlükə öz müstəqilliyini itirib və sadəcə, kağız üzərində "suveren dövlət" olaraq tanınmaqdadır. Həmçinin, Ermənistən demək olar ki, bütün həbi, iqtisadi, sənaye və s. sahələri Rusyanın tabeçiliyindədir. Belə olan vəziyyətdə, vassal bir ölkənin nəyəsə imkan verib-verməməsi, həqiqətən də, çox güləməli təsir bağışlayır.

Yeri gəlmışkən, son günler cəbhə xəttində Ermənistən tərefinin ardıcıl texribatlara əl atması, sonradan isə bu çirkin əməllərini Azərbaycanın üzərinə yinxası cəhdələri də heç bir həqiqəti eks etdirməməkdədir. Məsələ ondadır ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin beynəlxalq ictimaiyyətə işşalçı Ermənistən mülli obyektlərimizi hədəfə alması barədə verdiyi bəyanatları da, nədənə sərsem Karapetyanın fərqli münasibətinə səbəb olub. Ona görə, guya Azərbaycan "texribata" hazırlaşır və edəcəyi hücumlarına müdafiə donu geyindirməkdən ötrü qabaqcadan benzər bəyanatlarla çıxış edir. "Bu, çox-danki texnologiyadır"-deyən Karapetyan, iddia edir ki, "texribatdan" sonra onlar (yəni Azərbaycan tərəfi-red.) bəyan edəcək ki, ermənilər atəşkəsi pozduqlarına görə, cavab addımları atmağa məcbur olublar və s.

Rusyanın Türkiye ilə yanaşı, Azərbaycana da silah satması məsələsinə gəlince Karapetyan növbəti tarixi saxtakarlıq yol verib. Onun dar düşüncələrinə görə, sən demə, ermənilərin problemi 200 il bundan önce - Gülvüstan müqaviləsi imzalandıqdan sonra rusların "erməni sərhədlərinə" yaxınlaşması zamanı başlayıb. "Bu, bizim günahımızdır ki, rus çarına müraciət etdik, hansı ki, güc toplayaraq, öz məsələmizi özümüz həll edə bilerdik"-deyən sərsem ekspert indi də Rusyanın bu torpaqlarda ağlıq etdiyini bildirib və deyib ki, onların (rusların-red.) dünyagörüşü bu cürdür.

Ermeni siyasi eksperti erməni millətinə xas olan şantaj etməyi də unutmayıb. Bir tərəfdən Serj Sarkisyanın NATO-ia integrasiyası fonda səsləndirdiyi bəyanatları, digər tərəfdən Ermənistən Avrasiya İttifaqından çıxaraq, Avropana meyllənməsi cəhdələri də bu sıradandır. Lakin Karapetyan, indi də hesab edir ki, "ermənilər, Moskvadan fərqli olaraq, öz öhdəliklərinə sadiq qalırlar, İrandan ucuz qaz və benzini almaq əvəzinə, bu enerji mənbələrini Rusiyadan baha qiyamətə əldə edir". "Ancaq Rusiya düşmənərimizə silah satarkən, bizdən heç nə soruştur"-deyə Karapetyan şantaj xarakterli ifadələrini işə salıb.

Sonda isə erməni siyasi ekspertinə görə, onlar guya müharibədən qorxmamalı və milli məsələni "birdəfəlik" həll etməlidirlər. Ancaq bu kimi pafoslu çıxışın ardınca, ister-istəməz belə bir sual yaranır, əger ermənilər, həqiqətən də, müharibədən qorxmurlarsa, ötən ilin aprelindən indiye qədər nəyə görə bu qədər hürkək görünürler? Çox yəqin ki, yaxın vaxtlarda Karapetyan və onun kimi digər erməni səsənləri güclü Azərbaycan qarşısında möğlülüyyətə uğrayacaqları zaman hər şeyi deməli olacaqlar.

RÖVŞƏN

## Sorğu: Almaniya vətəndaşları ən çox nədən qorxurlar

**J**əqlim dəyişikliyi, yeni müharibələr və terror aktları həzirdə Almaniya vətəndaşlarını hər şeydən çox qorxudur. Bunu Kantar Emnid ictimai rəyin öyrənilməsi institutunun Funke media qrupu üçün keçirdiyi sorğunun nəticələri göstərir.

AZERTAC RIA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, sorğunun yekunlarına əsasən, almanların 71 faizi qlobal istiləşməni başlıca təhlükə hesab edir. Rəyi soruşuların 65 faizi yeni müharibələrdən, 63 faizi isə terror aktlarından qorxduğunu bildirib. Qorxu reytingində sonrakı yerləri cinayətkarlıq (62 faiz), qocalıq vaxtının kasibiliyi (59 faiz), mühacir axımı (45 faiz) və işsizlik (33 faiz) tutur. Sorğu iyulun 26-da və 27-də Almanıyanın min vətəndaşı arasında aparılıb. Respondentlərə sorğu təqdim olunan yeddi variantdan bir neçəsini seçməyə icaze verilib.



## Ayk Martirosyan: "Azərbaycan müharibəyə yaxşı hazırlaşıb"

**"**Azerbaycanla müharibə dağları arxasında deyil: o bir neçə ay, yaxud da bir il sonra da başlaya bilər. Müharibədən yaxa qurtarmaq mümkünüy istisnadır". Bu barədə erməni politoloqu Ayk Martirosyan Dağılıq Qarabağ və ətraf rayonlarda cərəyan edən hadisələri şərh edərkən bildirib.



Martirosyan onu da qeyd edib ki, Azərbaycan bu müharibəyə çox yaxşı hazırlaşıb: "Ermenistanda, yaxud dünyada münaqişənin qarşısını ala biləcək mütəxəssislərin qaldığını deyə bilməsəm də, bildiyim budur ki, hər şey mühabaribəyə doğru gedir və Azərbaycan bu müharibəyə çox yaxşı hazırlaşır".

Ermeni politoloqu, hələ bir neçə il bundan önce, proqnozlar verdiyini deyərək, neticədə aprel müharibəsinin baş verdiyini xatırladıb. Azərbaycan Ordusunun bu müharibəni test ki-mi istifade etdiyini deyən A.Martirosyanı görə, bir çox məqamlar baxımdan, Azərbaycan tərəfi bu testi keçdi və öz strateyi, eləcə də, texniki təkmilləşməsində öz yanaşmalarını etmiş oldu: "İnsanlar müharibəyə hazırlaşır. Azərbaycan tərəfi açıq şəkildə bu haqda bəyanatlar verir, Ermənistən rəhbərliyi də eynilə".

Politoloq Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında elə də maraqlı olmadığını deyərək, sual edib ki, nəyə görə erməni tərəfi hələ də danışqları davam etdirir? SİTAT: "Mən bilmirəm. Daha daqiqi isə, bilmirəm, ancaq bu, kedərlə bir vəziyyətdir. Ona görə ki, əger hansısa bir hal öz-özünə irəliləyirsə, yaxud ikinci dərəcəli, ya da üçüncü dərəcəli subyektiv hədəfə çevrilirse, bu zaman o müsbət şəkildə qiymətləndirilə bilməz. Halbuki Ermənistən ali rəhbərliyi artıq etiraf edir ki, müharibəyə hazırlaşır".

"Təəssüf ki, Ermənistən ictimaiyyəti sanki yarıyüxulu vəziyyətə düşüb"-deyə qeyd edən erməni politoloqu ictimaiyyəti də bu məsələdə qınayıb: "Aprel keçdi və insanlar elə sanılar ki, hər şey necə var elə də qalacaq. Hər kes öz işi ilə maşğuldur, ancaq müharibə heç də uzaqda deyil, o, hər an başaya bilər və mən bunu istisna etmirəm".

R.RƏSULOV

## Bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir

**Ö**lkə ərazisində avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən AZERTAC-a verilən məlumatə əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yaqmursuz keçəcəyi ehtimalı var. Müləyim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.



Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhde 25-26°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvələndə 26-27°, Türkən, Hövşən, Sahil, Şixda 27-28° isti olacaq. Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, avqustun 2-dən 4-dek Abşeron yarımadasında isti hava şərait və rütubətliyin nisbetən çox olması meteoheşəsəs insanlar üçün elverişsiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yaqmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşek çaxacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yaqmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kelbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yaqmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıł rayonlarında hava yaqmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Quşar rayonlarında hava əsasən yaqmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı, şimşek çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bilsəvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yaqmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lenkəran, Astara rayonlarında hava yaqmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-26°, gündüz 33-38° isti, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.

2 avqust 2017-ci il

## TƏRS BAXIŞ

## “ADR” rəsmisi müxalifətin 2018-ci il hədəflərini ələ saldı

*Səxavət Əlisoy: “Səhv siyasi taktika və strategiya üzündən zəif durumda olan müxalifət ayrı-ayrı fəndlərin bioqrafiyasına “prezidentliyə namizəd” yazılsın, deyə seçkilərə qatılacaq”*

**A**nənəvi müxalifətin bir sıra dairələrində ara-sıra 2018-ci il prezident seçkilərinə hazırlıq prosesinin getdiyi deyilər, bu kimi iddiaların, sadəcə, gündəmizə zəbt etmək marağından qaynaqlandığını hesab etmək olar. Çünkü hazırkı dövər qədər heç bir seçkidə, uğurlara imza atma bilməyen və get-gedə köhnələn müxalifətin bundan sonra ictimai-siyasi dəstək qazanacağına düşürgədə olan insanlar da inanırlar. AXCP, Müsavat və s. bu kimi partiya “liderləri”nin müxtəlif toplantıları keçirib, 2018-ci il planlarını dilə gətirmələri isə ələ salınır, məsxərəyə qoyulur.

### “Müxalifət seçkilərə məglub olmaq üçün qatılacaq”

Misal üçün, vaxtile Müsavatın sabiq başşanı İsa Qəmbərə müşavirlik etmiş, sonradan partiyadaxılı narazılıqlara görə bir sıra müsavatçılarla birge bu siyasi təşkilatdan istefə vermiş Səxavət Əlisoy bu dəfə Qubad İbadoğlunun lideri olduğu “Azerbaycan Demokratiya və Rifah Hərəkatı”nın sedr müavini kimi maraqlı fikirləri ilə yadda qalıb. S.Əlisoya görə, aparılan hər bir oyun, sadəcə, göruntü xarakteri daşıyır və burada nəyəse inanmaq sadələvhələk olardı. Bu səbəbdən, onun açıqlamasında maraqlı nüansların olması diqqətçəkicidir. “2018-ci ilin prezident seçkilərinə, təbii ki, müxalifət qatılacaq”-deyə qeyd edən S.Əlisoy bu ifadəsinin, sadəcə, istehzadan ibarət olduğunu bildirib: “Müxalifət seçkilərə mə-



lub olmaq üçün qatılacaq. Mövcud dumunu deməyə imkan verir”.

Əlbəttə, qənaətində haqlı olan “ADR” rəsmisi bir sıra amillərə toxunaraq, fikirlərini belə izah edib ki, Rəsulzadə-Elçi-bəy yolunda olduqlarını bəyan edənlər onlar üçün önəmli günlərdə - 28 Mayda, M.Ə.Rəsulzadənin və Elçi-bəyin doğumlu və vəfatı tarixlərində belə bir araya gəlmirsə, müxalifətin birləşməsi barədə düşünmək absurdur.

“ADR” rəsmisinin digər fikirləri də diqqət çəkir. O, iddia edir ki, hətta seçkilərə qatılacaqları bəlli olan “liderlər” qalib gəlmək üçün deyil, sadəcə, namizəd siyahısında adlarının yazılıması üçün bu addıma gedəcəklər. SİTAT: “Səhv siyasi taktika və strategiya üzündən zəif durumda olan müxalifət ayrı-ayrı fəndlərin bioqrafiyasına “prezidentliyə namizəd yazılsın” deyə seçkilərə qatılacaq. Bir neçə populist də namizədliyini irəli sürərək, seçkilərə rəng qatacaq”.

Hətta 2018-ci il prezident seçkilərində xalqın dəstəklədiyi iqtidarin namizədinin qalib geləcəyinə 100% emin olduğunu bildirən S.Əlisoya görə, müxalifət təmsilciliyi davamlı və ardıcıl uduzşalarla adət etdiyi üçün heç vaxt birləşmək amilini qəbul etməyiblər: “İqtidar

namizədi böyük üstünlükle qalib elan olunacaq. Bunu müxalif liderlər də gözəl bilir. Sadəcə, məglubiyyətə vərdiş etdiyi üçün birləşmək haqqında düşünmürələr”.

**Əlisoy təklif edib ki, Arif Hacılı, Əli Kərimli və digər “lider” timsalında olan şəxslər yekəxanalığı kənara qoymalıdır, əks halda...**

Daha bir maraqlı nüans S.Əlisoyun düşərgə təmsilcilerinin nədənse seçkilərə az müddət qalmış bloklar və birliliklər formalasdırıldıqlarını xatırlatmasıdır. O, bununla demək istəyib ki, əgər onlar seçki prosesine ciddi yanaşsayıllar, həmin blok və birlilikləri seçkilərə bir neçə ay qalmış deyil, bir neçə il qalmış formalasdırıldırlar. Onun “mümkündür ki, seçkiyə iki-üç ay qalmış hər hansı adla bir müxalif blok formalasın”-deyə irəli sürdüyü proqnozu da, məhz bu məsələni ehtiva edir. Ona görə də həmin blok, yaxud da birliliyin də heç bir uğur idə edə bilməyəcəyini deyən Əlisoy təklif edib ki, Arif Hacılı, Əli Kərimli və digər “lider” timsalında olan şəxslər yekəxanalığı kənara qoymalıdır. Əks halda bu, onlar üçün sonuncu şans ola bilər.

Görünən isə budur ki, ADR rəsmisi açıq-aşkar nə demək istədiyi açıqlayıb. O, ənənəvi müxalifətin 2018-ci ilə ümidi bağlamamalı olduğunu bəri başdan bəyan edib.

Rövşən NURƏDDİNOĞLU

## Internetdən ən çox istifadə edənlər 15-24 yaş arasında gənclərdir

Internetdən istifadə edənlərin dörd dəbiri 15-24 yaş arasında gənclərdir. AZERTAC BMT Radiosuna istinadla xəbər verir ki, bu məlumat Beynəlxalq Telekommunikasiya İttifaqının son məruzəsində yer alıb. Dünya genclərin 70 faizi ümumdünya hörmətən istifadə edir. Onların təxminən yarısı Hindistan və Çinə yaşayır. Zəif inkişaf etmiş ölkələrdə gənclər internet istifadəçilərinin üçdəbirini teşkil edir.



Ölkələrin eksəriyyetində kişilər internetdə qadınlarla müqayisədə daha çox istifadə edirlər. Bu, müxtəlif sahələrdə, o cümlədən təhsildə gender bərabərsizliyi ilə bağlıdır. Gender bərabərsizliyi göstəricilərinin xeyli aşağı olduğu Şimali və Cənubi Amerika ölkələrində qadınlar internetdən kişilərlə müqayisədə daha çox istifadə edirlər. Məruzədə bildirilir ki, 2017-ci ilə mobil genişləşmiş internet istifadəçilərinin sayı xeyli dərəcədə artaraq 4,3 milyarda çatıb. Bunun da böyük hissəsi Çindədir. Azərbaycanda əhalinin 78 faizi internet istifadəçisidir, bunun da 72 faizi genişləşmiş internetin payına düşür.

## Bakıda metroda cibgir tutuldu

Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumatə görə, Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı ŞBP-nin Metropolitində Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyeri 340 manat olan “Hoffman” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni töretməkdə şübhəli bilinen, əvvəller CM-nin müxtəlif maddələri ilə məhkum olmuş Elman Əliyev saxlanıllaraq istintaq orqanlarına təhlil verilib. E.Əliyevin digər analoji cinayətlərdə iştirak etdiyi de istisna edilmir. Şəkildə gördünüz şəxsin əməllerindən zərərçəkən varsa, bu barədə Metropolitində Polis Şöbəsinə (012-490-02-42) müraciət edə bilər.

**A**XCP sədri Əli Kərimlinin “migrant alveri” ətrafında ortaya çıxan yeni faktlar bu gənde davam edir. Xatırlatmaq yerinə düşərdi ki, məsələnin yayılması səbəblərindən biri Avropada olan migrantlar arasında baş verən davadır. Belə ki, Avropada olan migrantlar şəxsi ədavətləri nəticəsində, bir-birini ifşa etməyə başlayıblar. Onların mühacirətə necə getmələri haqqında olan sənədlər yayılır və bütün sənədlərdə isə Ə.Kərimli imzası var. Məsələ o qədər qabarıq hal alıb ki, artıq “Yurd” sədri də məsələdən ciddi narəhat olub və bütün sübutları təkzib etməyə çalışır.

Ancaq özü də başa düşür ki, bu sübutları təkzib edə bilməyəcək. Uzun illərdir ki, ənənəvi müxalifətin “lider” kreslosunu işğal edən və pafoslusunu çıxışlarla özünü “demokrat” kimi təqdim etməyə çalışın Ə.Kərimlinin, əslində, hansı qarənlıq işlər gördüyü artıq hər kəsə bəlliidir. İndi məlum olur



ki, “Yurd” sədri mühacirətə göndərdiyi şəxslərə “müxalifətçi arayış”ını 3000 dollara satır. Bu faktı isə Ə.Kərimlinin mühacirətə göndərdiyi şəxslər özləri deyir.

Partiyanın Xətai rayon şöbəsinin üzvü Tural Hüseynov Ə.Kərimlinin daha bir “paxırını” üstünə açıb. Məlum olub ki, o, Kərimlinin Avropadakı mühacir biznesinin elaqələndiricisi olan Fikret Hüseynli tərefindən aldadılıb və 5700 dolları mənimseməlib. Belə ki, T.Hüseynov AXCP adından ona verilmiş sənədin saxta olduğunu

üzə çıxarıb.

T. Hüseynov, verdiyi məlumatə nöqtə qoymadan bildirib ki, mühacir biznesində “Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransanın Strasburq şəhərində məskən salan Qənimət Zahid də bir neçə şəxsi aldadaraq, onlardan külli miqdarda pul alıb. Ancaq bəzilərinin Avropa ölkələrindən siyasi sığınacaq ala bilmədiklərini də etiraf etməyə məcbur olub.

Burada, maraqlı doğuran fakt odur ki, adı hallanan F. Hüseynli əvvəller xarici ölkəyə getmək məqsədilə, alibi düzəltmək üçün, özünü bıçaqlayıb və sonra bıçaqlandığını və Azərbaycanda guya əqidəsine görə izləniləndiğini əsas getirib. Qalan işlərdə Ə.Kərimli isə ona “köməklik” göstərib. Yəni ona mühacir statuslu arayış verərək, xaricə göndərib. Fürsəti fövtə vermyən Fikret xərcələdiyi pulları çıxarmaq üçün özü də mühacir biznesine qoşulub, “baza” girərək

həm özünə, həm də “şefinə” pul qazanıb. O, heç kəsə Ə.Kərimliyə işlədiyi barədə danışmasa da, saxta arayışlar bunun eksini sübut edir. Fikret Hüseynlinin toruna düşən, ancaq “siyasi mühacir statusu” ala bilməyənlər və bu barədə dəfələrlə Ə.Kərimliyə şikayət edənlər heç nəyə nail ola bilməyiblər. İster “Milli Şura”nın funksionerləri, istərsə də Ə.Kərimlinin şəbəkəsindən olanlar belə şikayətlərin üzərində sükutla keçiblər.

Neçə müddətdir ki, Ə.Kərimlinin Avropa ölkələrinə baha qiymətə sırdığı “siyasi mühacirə”, bir-bir ifşa olunduqca, onların arasında gərginlik artır. Gərginlik artıq sənədlərə qarşıdır. İstirak etdiyi de istisna edilmir. Əslində, həmin adamların demək olur ki, hamısı xarici ölkələrə tez varlanmaq, böyük pullar qazanmaq marağı ilə gedirlər. Amma onların əvəzinə Ə.Kərimli ilə C. Həsənli varlanırlar.

Göründüyü kimi, Kərimlinin konveyerindən çıxan “siyasi mühacir” və “dissidentlər”, hətta adı siyasi bilgilərlə belə məlumatlı deyillər. Artıq bu kifayət qədər özünü təsdiq edir. Bu zaman növbənin hüquq-mühafizə orqanlarında olduğunu qeyd etmək yerinə düşmüş olardı...

**“Səs” Analitik Grupu**

## Əli Kərimlinin “mühacir biznesi” yenidən ifşa olundu

üzə çıxarıb.

T. Hüseynov, verdiyi məlumatə nöqtə qoymadan bildirib ki, mühacir biznesində “Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransanın Strasburq şəhərində məskən salan Qənimət Zahid də bir neçə şəxsi aldadaraq, onlardan külli miqdarda pul alıb. Ancaq bəzilərinin Avropa ölkələrindən siyasi sığınacaq ala bilmədiklərini də etiraf etməyə məcbur olub.

Burada, maraqlı doğuran fakt odur ki, adı hallanan F. Hüseynli əvvəller xarici ölkəyə getmək məqsədilə, alibi düzəltmək üçün, özünü bıçaqlayıb və sonra bıçaqlandığını və Azərbaycanda guya əqidəsine görə izləniləndiğini əsas getirib. Qalan işlərdə Ə.Kərimli isə ona “köməklik” göstərib. Yəni ona mühacir statuslu arayış verərək, xaricə göndərib. Fürsəti fövtə vermyən Fikret xərcələdiyi pulları çıxarmaq üçün özü də mühacir biznesine qoşulub, “baza” girərək

lində 3000-5000 dollar rüşvet veriblər.

Bütün narazılıqlar onunla neticələnir ki, Ə.Kərimlinin alveri zəifleyib, bazarı xeyli kasadlaşdırıb. “Milli Şura”nın sədri C. Həsənli, belə ağır məqamda şəhərə kömək məqsədilə, vaxtaşırı piketvari mitinqlər keçirir və “bazarı” gurlaşdırmağa çalışır. Bir qayda üzrə xaricə getmək istəyənlər mitinqlərə gətirilir, onlar iqtidar əleyhinə çıxış edirlər, fotosəkillər çəkilir, sənədləşdirilir və onlara saxta “siyasi mühacir” statusu verilir. Əslində, həmin adamların demək olur ki, hamısı xarici ölkələrə tez varlanmaq, böyük pullar qazanmaq marağı ilə gedirlər. Amma onların əvəzinə Ə.Kərimli ilə C. Həsənli varlanırlar.

Göründüyü kimi, Kərimlinin konveyerindən çıxan “siyasi mühacir” və “dissidentlər”, hətta adı siyasi bilgilərlə belə məlumatlı deyillər. Artıq bu kifayət qədər özünü təsdiq edir. Bu zaman növbənin hüquq-mühafizə orqanlarında olduğunu qeyd etmək yerinə düşmüş olardı...

**“Səs” Analitik Grupu**

# Əhməd bəy Ağaoğlunun hökumət və hakimiyyət prinsipləri

**Ağaoğlunun bir dövlətşünas-alim kimi hökumət və hakimiyyət haqqında mülahizələri də olduqca dəyərlidir. Görkəmli mütəfəkkir özünün bu bareddəki prinsiplərini özünün "Üç mədəniyyət" əsərinin "hökumət" fəslində şərh etmişdir. Onun hökumət və hakimiyyət prinsipləri haqqında təsəvvürlərinə aşagıdakılar daxildir:**

1. Şərqdə hökumət hökmdar dan ibarətdir;
2. İslamiyyətdən 500 il əvvəl Şərqdə meydana gəlmış hüquqi İlahə-İlahi hüquq "Allahlar hüququ" nəzəriyyəsinə görə, hökmdar öz qüdrət və səlahiyyətlərini xalqdan alır;
3. Şərqdə hökmdar ("Şəhriyar") sitayış məbudu, müqəddəs və qeyri-məsul olur;

4. İslam məfkuresi hökmdara və hökumətə qeyri-İlahi siyasi-əlaqə, hüquq və vəzifə verdi, hökumətin mənəbə və mənşəyini dərk olunmuş surətdə xalqda, camaatda axtarır;

5. İdare edəcəyi camaat tərəfindən seçilən hökmdar İslamın demokratik hakimiyyət prinsipinə görə, hökmdar maddi və mənəvi məsuliyyət daşımalıdır: hökmdar camaat, xalq qarşısında maddi, Allah qarşısında mənəvi məsuliyyət daşımalıdır;

6. İranın demokratik hökumət prinsipi sonralar tehrif olunmuş, öz yerini həşəmet, cəbr, zülm və azgınlığa əsaslanan və xəlifə Müəvviyyə dövründən XX əsrin əvvəllərinə qədər hakim olan "İranı nəzəriyyə" mövcud olmuşdur;

7. Hökmdara "züllülahi-əzim" (Allahın kölgəsi), "müəyyid-min tərəfillah qaim biəmrullah" (Allah tərəfindən köməkçi, Allahın əmri-lə təyin olunan) sıfətlərinin veriləməsi hökmdar qeyri-məhdud həkimiyət verilməsidir.

Hakimiyyətin İranı telimlərinə görə hökmdarlar "züllillah-əzm" - Allahın kölgəsi əzmini, qüdrətini, Allah tərəfindən kömək alan şəxs statusunu kəsb etdi. İslamın fundamental ehhkamlarının xilafına olaraq, hökmdarlara tabelik Alla-ha, Peygəmbərə tabelik kimi təfsir olundu. Onların zülm və fəsalalarına, xəyanət və cinayətlərinə qarşı üşyan, qiyam... kimi təşəbbüsler Allaha üşyan kimi qəbul edilmişdir".

Şərq istibdadının qeyri-islami, müdhiş keyfiyyəti, və şəkli bu cür qərarlaşmışdır. Hökmdarın idarəsi mütələt qüdrətə malik olmaq məhiyyəti almışdır. Ağaoğlunun təbirincə, qəribəsi budur ki, islamə görə, İlahi qüvvənin idarəsinə Allah özü riayət etdiyi halda, pad-səhalar İlahi idarəye belə sadıq

qalmamışlar, ona istədikləri formada xələl gətirməkdə tərəddüd etməmişlər. Çünkü hətta həmin aləmdə Allahın kölgəsi kimi qəleme verilən şəxs, kölgəsi olduğu sahibə, yeni Allah'a belə tabe olmamış, başqa cür hərəkət tərzinə adət etmişdir. Bu minvalla hökmdarın əzəmetinin, qüdrətinin dərəcesi də bu ani dəyişmələrlə, hər məqam üçün hazır olmayan iradi hərəkətlərlə müəyyənleşmişdir. Hökmdarın özü bu iradi əsullarla idarəciliyə etdiyi üçün, digər dövlət xadimləri, rəisi, komandanlar da öz davranışlarında eyni yolu tutmuşlar.


Ağaoğlu əsərində təsvir və təfsir etdiyi bu üsulu mahiyyətə və ruh etibarilə "anarşik" (anarxist), hərc- mərclik adlandırmışdır. Çünkü bu üsul yuridik və hüquqi cəhətdən müəyyən və qərara-laşmış heç bir əsas üzərində təşəkkül tapmamışdır. Müəllif özünün bu qənaətini çox maraqlı bir tərzdə Qərbə və Şərqdə istibdadın, mütləqiyətin özünəməxsusluğunu müqayisə etməklə açıqlayırdı. O, göstərir ki, bizdəki, yəni Şərqdəki istibdad ile Fransada XIV Lüdovikin, Rusiyada I Nikolayın istibdadını müqayisə etsək, dərhal ciddi fərq meydana çıxır. Hətta "Dövlət, qanun - mənəm" deyən XIV Lüdovikin idarəsinə əsaslanan istibdadın məzmununda qanuna istinad etmək mexanizmi mövcud idi. Bu ölkələrdə hökmdar müəyyən üsul və mərasimə əməl edərək, yeni bir fərman çıxarmayıncə, əvvəlki idarəyə tamamilə riayət edərdi. Belə idarə üsulu çərçivəsində hər bir şəxs öz vəzifəsini və hüququnu əvvəlcədən bilirdi. Şərqdə isə belə olmamışdır. "Hər kəs hər an müdhiş bir təhlükəyə meruz qala bilirdi. Çünkü ani sərəncamlar verməye vərdiş etmiş iradi (vol-yuntarist) hökmdarlar "birçə an içində başqa hal alır və bir çox adamların başları uçur, xanimanları xarabaya çeviririldi".

Bu cür qeyri-insani, deməli, qeyri-qanuni əsullarla idarəetmə reallığı mövcud olmuş Şərq ölkələrində bəhs edərək, Ağaoğlu İranı xüsusi "nümunə" kimi göstərir. 8. Şərq istibdadının qəblərə, beyinlərə hopmuş kökləri qoparılib çıxarılmalı, Qərbən konstitusiyali, hakimiyyət bölgüsünə əsaslanan demokratik-idarəetmə əzx olunmalı, ənənəvi hüquqı düşüncə yenisi ilə əvəz olunmalıdır. Ş Hüseynov yazır: "Ağaoğlu belə ictimai-siyasi situasiyada, ilk növbədə, hüquqi düşüncə tərzinin dəyişdirilməsi zərurətini qeyd edərək, göstərir ki, Qərbən iqtibas etməkdə olduğumuz konstitusiya əsaslarının şüurlara nəql edilməsi sayesində onların fezi-

lətlərini, bərəkət və nemətlərini görmək mümkündür. Onun əsas-landırıldığı fikrinə görə, hər hansı millətin hüquqi zehniyyətinin, düsünsəsinin gücü üç böyük ünsür-dən ibarət olmalıdır: icra, qanun-vericilik və ədiyyə. Bu bölgü və onların əhatə etdiyi qüvvələr bir neçə qismə paylaşı bilər. Məsələn, qanunverici orqanın iki məclisindən ibarət olması, məclislərdən hər birinə aid selahiyət dairesinin aydın şəkildə fərqlənməsi, icra orqanının müxtəlif pillələrdən ibarət olması, onların selahiyət və məsuliyyət dərcələrinin müəyyənleşməsi və təyinatı konkret-leşdirilməlidir. Onların kənd, vilayət və şəhər təşkilatları, bu yarımmüştəqil özəklərin fəaliyyətinin keyfiyyəti, ədiyyə qüvvəsinin is-tiqlali, bu istiqlalın istinad etdiyi prinsiplər, əhalinin fərdlərinin malik olduğunu toxunulmaz hüquq - hamısı eyni nöqtəyə bağlıdır. Bu demokratik dövlətçilik strukturunda eyni selahiyətlərin və fəaliyyətlərin bir-birinə qarışmaması və yaxud qarışdırılmaması onların bir-birinə mane ola bilməməsi amili ilə bağlı olmalıdır.

Məlum olduğu kimi, tarixən dünya sivilizasiyasının ən müasir amillərindən olan vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik qurumlarla seçilən müasir ölkələrin həyatı göstərir ki, hələ Ağaoğlu öz traktatını işlədiyi za-manlıarda Qərbən bu konstitusiya əsaslarının və demokratik vasitələrinin Şərqə sirayət etməsi zərurətini və perspektivini görmüş və ona möhkəm inanmışdır. Lakin onu narahat edən bu prosesin Şərqdə, xüsusən, Qərbə qapı qonşusu olan türk ələmində çox ləng getməsi və on ümidi isə, onun səbəbləri idi. Məhz buna görə də, Ağaoğlu çox bacarıqlı bir tədqiqatçı kimi, təkcə bu proseslərin müqayisəsi ilə məşğul olmur, eyni zamanda, onların sə-bəb-nəticə əlaqələrini də açır, oxucunu geldiyi qənaətlərin mən-tiqinə çekir. Məsələn, o, yuxarıda sadalanmış hüquqi-demokratik ünsürlərin hökumətlərin vəzifəsi-nə nə dərəcədə təsir etməsini əsaslaşdırarkən, belə yazar: "Bu kimi vasitələrlə silahlansmış müa-sir milletlərin heyati yaxından təd-qiq edilərsə, hökumətlərə aid və-zifənin son dərəcə sadələşmiş ol-duğu qənaəti hasil olur. Ümumiyyətlə, bu vəzifə müstəqil, sərbəst hücrə və müəssisələrin öz fəaliyyətlərini ahəngdar və müntəzəm bir şəkildə icra etmələrinə nəzərət etmək və inzibati işləri təmin etməkdən ibarətdir".

Əsərin yazılışı dövrədə müa-sir milletlərin həyatında artıq qə-rarlaşmış bu vəziyyəti təqlid edən Şərq milletlərinin dövlət təsisatında anlaşıla bilinməməsini qeyd edilməsi sayesində onların fezi-



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb*

edən müəllif bunun əsl səbəbləri-ne nüfuz edir. O, təsadüfi deyildir ki, ilk ekskursunu qanun, onun başa düşülməsi və tətbiq edilməsi problemindən başlayır. Ağaoğlu göstərir ki, şəhər və vilayət təsisatına aid qanunlarımıza diqqət yetirilsə, hamisində eyni ruhun hakim olduğunu görmək olar. Onun fikrincə, bu təsisatdan məqsəd müəyyən ictimai orqana öz dairesində fəaliyyət göstərmək üçün tam sərbəstlik verməkdən, mərkəzdəki hökumətin və yaxud məhəlli icraiyyə qüvvəsinin həd-dindən artıq, lüzumsuz, çox vaxt zərərlə müdaxilələrinə meydan verməkdən ibarətdir. Bu təsisatı təqlid edərkən, biz bu məqsədi nəzəre almamışıq.

O dövrədə mərkəzi hökumətə ve valilərə böyük, geniş səlahiyyətlər və özündən aşağı pilləde olan təsisatların işinə müdaxile etmək hüququ, haqqı verilməşdir. Bunun müqabilində şəhər və vilayət sərbəstliyi tamamilə yoxa çıxmışdır. Keçmişlərdə olduğu kimi, valilər və icraiyyə qüvvələri həd-dindən artıq hər şəxə hakim olmuşlar. İş o yere çatmışdır ki, hətta məmurlarının işdən çıxarılması və işe götürülməsi, əsildən, onlara tapşırılmışdır. "Nəticədə nə olud" sualına özünəməxsus mən-tiq-lə cavab verərkən, müəllif yazır: "Nə yerli əhalisi öz işlərinə baxıdalar və nə də valilər öz işləri ilə doğru-dan-doğruya məşğul oldular. Şəhər və bələdiyyə meclisləri top-landılar, danışdılar. Fəqət, valinin razılığı olmadan heç bir iş görə bilmədilər".

Yeri gəlmışkən, Ağaoğlunun

hələ neçə onilliklə bundan əvvəl gəldiyi qənaətin məzmununun çox aktual və müasir səsləndiyinə yalnız heyran qalırsan. Lakin onu deməliyik ki, bu heyranlığı yaranan səbəbin kökü ictimai-siyasi gerçəklilikimizin ötən dövr ərzində, mütəfkkirin maarifci ictimai-siyasi baxışları və meyarları baxımdan, demək olar ki, indiyə ki mi dəyişilməmiş qalmasındadır.

Məhz Ə.Ağaoğlunun demokratik hakimiyyət bölgüsü prinsiplərinə əsaslanaraq, XX əsrin əvvəllərində Türkiye Cumhuriyyəti və Azərbaycan Xalq Cumhuriyyəti özlərinin siyasi-hüquqi strukturlarında dəyişikliklər etmişlər. Türkiyədə ədliyyə şəbəkəsi dəyişdirilsə də, şəriət normaları nəzəre alınmaqla fiqhi məccələ yaradılmış, yeni demokratik konstitusiya qəbul olunmuş, qanunverici hakimiyyət reallaşmışdır. Azərbaycan Xalq Cumhuriyyəti, məhz Ə.Ağaoğlunun demokratik hakimiyyət və hökumət prinsipləri əsasında müasir hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə irəliləmək istəsə də, xarici və daxili amillərin təsirilərə ömrü çox uzun sürməmişdir. AXC-nin varisi müstəqil, demokratik Azərbaycan Respublikası Ulu Önder Heydər Əliyevin səyi və iradəsilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə irəliləmək istəsə də, xarici və daxili amillərin təsirilərə ömrü çox uzun sürməmişdir. Ulu Önderin layiqli siyasi varisi İlham Əliyev bu yolu uğurla davam etdirir.

**Vahid ÖMƏROV,  
falsəfa üzrə falsəfa doktoru**

## Təbii bala saxta baldan necə ayırd etmək olar?

**S**ənayeləşmə o qədər inkişaf edib ki, hazırda təmiz balla saxta bala bir-birindən ayırmak çətin olur. Bunu ayırmak üçün mövcud üsullardan bir neçəsini həkim-fitoterapevt Füzuli Hüseynov AZERTAC-in müxbiri ilə söhbəti zamanı deyib. O bildirib ki, balın tərkibinə daxil olan qlükoza, fruktoza, qalaktosa və s. kimi karbohidratlar sintetik üsullarla alınaraq şəker tozundan hazırlanmış şerbət qarışdırılır və saxta bal hazırlanılır. Saxta bal adı şəker tozundan bişirilmiş qatı şerbətdir, burada təbii bitki nektarından söhbət gedə bilmez. Zahirən təbii bala bənzəsə də, orqanızın üçün çox ziyanlıdır, daim istifadə edəndə şəker xəstəliyinə səbəb olur.

Balı tanımaq üçün bir neçə üsuldan istifadə etmək olar. Məsələn, bala qasıqla götürəndə nazik tellerin dərtlərindən tez qırılması və qırılan kimi sürətlə dərtləşməsi onun keyfiyyətsizliyinin əlamətidir. Keyfiyyətli balın qoxusunu qıcıqlandırmadığı halda saxta bala qarışmış sintetik esens ətirlərində bunun tam əksi müşahidə olunur. Bir qasıq bal bir stekana qoyularaq üzərinə qaynar su töküldənkeyfiyyətli bal tez dağılır, suya tez qarışır, saxta bal isə əksinə suya tez qarışır. Saxta bal dərtləndən hörümçək toru kimi havada uçur. Qasıqla yuxarı qaldırıb axıdında saxta bal qırıq-qırıq, təbii bal isə davamsız olaraq qırılmadan axır. Bundan başqa, təbii bala şerbət hazırlananda bulanıqlıq verir, saxta bal isə şəffaf olur.

## Stress kişiləri daha ünsiyyətcil olmağa məcbur edir

**A**lınan alimlərinə görə, sosial gərginlik şəraitində kişilər əvvəller hesab edildiyi kimi aqressiv deyil, ünsiyyətcil olurlar. Gərgin vəziyyətlərdə onların davranışını öyrənən mütəxəssislər bildiriblər ki, qıcıqla cavab reaksiyası olaraq kişilər müsbət sosial davranış nümayiş etdirirlər. Frayburq Universitetinin psixiologiya üzrə professoru Markus Xaynriks, elmlər doktoru Bernadett fon Davans və onların həmkarları 100 ildən artıq mövcud olan hamı tərəfindən qəbul olunmuş nəzəriyyəni təkzib ediblər. Bu nəzəriyyəyə əsasən insanlar, həmcinin əksər növ heyvanlar stressə cavab olaraq ya problemdən uzaqlaşır, ya da qıcıq mənbəyinə mübarizə elan edirlər. Cavab reaksiyası kimi flight-or-flight terminini alımlar "mübarizə və ya qaçmaq" kimi izah edirlər. Bu isə təhlükə və ya xoşagəlməz vəziyyətlərdə mümkün davranış variantlarını əks etdirir. Bir çox mütəxəssislər XX əsrin 90-ci illərinin sonunda qadınların stress şəraite səmimi reaksiya vermesini təsdiq etdilər. Kişiin stress vəziyyətlərdə davranışını ilə əlaqədar eksperimentlər isə ilk dəfə keçirilib.

Xaynriks deyib: "Kişilərin stressə reaksiyasını müəyyənləşdirmək üçün biz xüsusi iqtisadi oyunlardan istifadə edirdik. Bu müddətdə onların inam səviyyəsini həyecanlarını bölüşmək arzusunu və ya aqressivliyinin səviyyəsini müəyyənleşdirirdik. Sən demə, stressə meyilli kişiler cavab reaksiyası kimi pozitiv sosial davranış nümayiş etdirirlər". Alımların bu qrupu tərəfindən əvvəller aparılmış tedqiqatlar göstərib ki, münaqişə vəziyyətindən dərhal sonra yaxın insanla olan müsbət sosial əlaqələr stresslə bağlı mənfi emosiyaları azaldır.

## Düzgün pəhriz beyinə faydalıdır

**T**ürkiyeli qida və pəhriz mütəxəssisi Demet Sayar bildirib ki, beyin funksiyalarının normal olması üçün düzgün pəhriz saxlamaq lazımdır. Onun sözlerinə görə daha çox beyin hüceyrələri bu vəziyyətdə təsirlənir. Pəhriz saxlayanlar rasionda qlükoza istifadəsinə fikir verməlidirlər. Onun sözlerindən aydın olur ki, səhv edilən pəhrizlərdə bədənde şəker əskikliyi olur və metabolik problemlər yaranır. Bu cür hallarda beyin tam mənasıyla işləyə bilmir.

## ELAN

13.10.2005-ci il tarixində 0105-P167-44190 qeydiyyat nömrəsi qeydiyyata alınmış "EMZA BİZNES SERVİSES" QSC təşkilatı hüquqi formasını dəyişdirərək "EMZA BİZNES SERVİSES" MMC-ye çevriliyini elan edir.

\*\*\*

Şirinov Elxan Şirxan oğluna 1995-ci ildə Cəbrayıllı rayon Hərbi Komissarlığı tərəfindən verilmiş hərbi bilet itdiyi üçün etibarsız sayılır.

### Baş redaktor:

**Bəhruz Quliyev**

### Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli**  
**Fətulla Həsənov**

**Ünvanımız:** Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

**Şəhadətnamə:** № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: ses@sia.az  
Tel: 598-33-90 Faks: 493-11-62

### Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur**  
**Tiraj: 5500**

# Ses

**Son sehifə**

**2 avqust**

## 2024-cü il Yay Olimpiya Oyunları Parisdə keçiriləcək

**2**024-cü il Yay Olimpiya Oyunları Fransanın paytaxtı Parisdə keçiriləcək. AZERTAC RİA Novosti agentliyi-bne istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci il Yay Olimpiya Oyunlarının isə ABŞ-in Los-Anceles şəhərində keçirilməsini təklif edib. BOK-un prezidenti Tomas Bax qurumun sentyabrın 13-də keçiriləcək sessiyada bununla bağlı rəsmi müqavilənin imzalanacağını açıqlayıb. Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün Paris və Los-Anceles şəhərləri namizəd idi. BOK bu iki şəhərə 2024 və 2028-ci il olimpiadalarını öz aralarında müəyyənləşdirməyi təklif etmişdi.



## 300 metr məsafəyə standart tüfənglə atəşəcəma yarışının qalibi müəyyənləşib

**A**tıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafədən standart tüfənglə gülə atıcılığı yarışının final mərhələsində Avstriya təmsilçisi qızıl medal qazanıb. AZERTAC xəbər verir ki, avstriyalı Piki Bernhard bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalıb. O, 578 (20x) xal toplayıb. Finlandiyalı Kurki Juhu 578 (18x) xalla gümüş, İsveç təmsilçisi Olsson Karl isə 577 xalla bürünc medala sahib olub.



## Avstriyalı idmançı: Bakıda qazandığım qızıl medal karyeramda ən böyük nailiyyətdir

**D**ünya çempionatında gümüş medala sahib olmuşam, amma Bakıda keçirilən Avropa çempionatında qazandığım qızıl medal karyeramda ən böyük nailiyyətdir. Bu sözləri AZERTAC-a müsahibəsində çempionatın 300 metr məsafəyə standart tüfənglə atəşəcəma yarışının qalibi avstriyalı Piki Bernhard deyib. Azərbaycanda keçirilən yarışlarda dördüncü dəfədir iştirak etdiyini deyən idmançı bundan önce Qəbələdə atıcılıq üzrə dünya kuboku yarışlarına qatıldığını bildirib. O, Bakıdakı Atıcılıq Mərkəzinin möhtəşəm olduğunu, burada idmançılar üçün hər cür şərait yaradıldığıni qeyd edib.




## İngiltərədə simulyasiya edən futbolçular diskvalifikasiya ediləcək

**I**ngiltərə Futbol Assosiasiyyası yeni mövsümdən simulyasiya edən futbolçulara qarşı ciddi mübarizə aparacaq. SIA-nın məlumatına görə, həkimi aldatmağa cəhd edən futbolçular 2 oyundan diskvalifikasiya ilə cəzalandırılacaq. Simulyasiya predmeti kimi rəqib futbolçunun qızılı vərəqə almasına və penaltı təyin edilməsinə səbəb olan hərəkətlər götürülcək. Epizodları xüsusi komissiya 48 saat ərzində nezərdən keçirəcək. Onun tərkibinə sabiq futbolçu, məşqçi və hakimlər daxil olacaq. Diskvalifikasiya baremə qərar yekdil səsle qəbul olunacaq. Şotlandiyada oxşar qayda artıq tətbiq olunur. Amma orda cəzalandırma qərarını bir şəxs verir. Yeni qərar Premyer Liqada avqustun 4-dən tətbiq edilə bilər.



## "Fənərbaxça"nın futbolçusu "Sevilya"ya transfer edilir

**T**ürkiyənin "Fənərbaxça" klubunun və Danimarka millisinin müdafiəçi Simon Kyaer karyerasını "Sevilya"da davam etdirəcək. SIA-nın məlumatına görə, Əndəlus təmsilçisi ilə İstanbul klubu 28 yaşlı futbolçunun keçidiyle bağlı razılığa gəliblər. Bu barədə məlumatı hər iki klubun rəsmi saytı yayıb. Kyaer İspaniya klubunun düşərgəsinə yollanıb, tibbi müayinədən keçdiyindən sonra rəsmi müqaviləyə imza atacaq. İspaniya mətbuatı La Liga təmsilçisinin danimarkalı futbolcu üçün türklərə 10 milyon avro ödəyəcəyini yazar. "Sevilya" Kyaerle 4 illik müqavilə bağlayacaq. Xatırladaq ki, müdafiəçi "Fənərbaxça"ya 2015-ci ildə, 8 milyon avro qarşılığında Fransanın "Lill" klubundan transfer edilib.



### Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.